



KİVDF bəzi qəzetləri maliyyələşdirməyi dayandırır - şərtlər dəyişdi

Yanvarın 31-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşib. V.Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqə-sində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən V.Səfərli 2019-cu il aprelin 3-də Fondun yaranmasının 10-cu ildönümünün tamam olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, bu tarixin ölkə mediası və ictimaiyyəti üçün əhəmiyyəti nəzərə alınaraq Novruz bayramı münasibətilə təşkil edilən ənənəvi fərdi jurnalist yazılan müsabiqəsinin həm də Fondun yaranmasının 10-cu ildönümünə həsr edilməsi təklif olunur. O, həmçinin müsabiqənin fevralın 1-dən martın 15-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini vurğulayıb.

Vüqar Səfərli bildirib ki, fərdi jurnalist yazıları müsabiqəsinin elanına təklif olunan birinci dəyişikliyə görə, internet media resurslarında çalışan jurnalistlərin müsabiqəyə təqdim edəcəkləri yazıların qəzetlərdə dərci tələbi aradan qaldırılır. Gündəlikdəki ikinci məsələ təklif olunan dəyişikliklərlə səsə qoyularaq qəbul edilib.

Bakıda güclü külək gözlənilir



Azərbaycanda növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz, 3-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabisir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabisir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabisir 20-25 m/s-dək güclənəcək.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Məhəmməd Əmin Rəsulzadə Novxanıdakı abidəsi önündə anıldı



Yanvarın 31-də Cümhuriyyətimizin qurucusu, görkəmli dövlət xadimi Mehəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 ili tamam oldu. Bununla əlaqədar Azərbaycan müxalifəti Cümhuriyyət xadiminin Novxanıdakı abidəsini ziyarət edib.

İlk olaraq, abidə önünə saat 12:00-da Müsavat Partiyası ziyarət təşkil edib. Tədbirdə çıxış edən Müsavatın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, Azərbaycanın xoşbəxtliyi Rəsulzadə yolu ilə bağlıdır.



"Yeməyi sərnəşinlər özləri alsayaxşıdır"-Cavid Qurbanov

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib.

C.Qurbanov "Trend"ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi: "Sonra qərara gəldi ki, yeməyi sərnəşinlər özləri alsayaxşıdır. Belə başa düşülməsin ki, sanki biz insanlar yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik".

ASC sədri əlavə edib ki, qatarların sürəti də tədricən artırlacaq: "Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə sürət də artırılacaq".



İ.Qəmbər onu da qeyd edib ki, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakıda M.Ə.Rəsulzadəyə heykəl ucaltmaq haqqında tapşırıq verilib. MSDM rəhbəri heykəlin Ömer Eldarov tərəfindən hazırlandığını vurğulayıb. İ.Qəmbər əlavə edib ki, 1994-cü ildə Ömer Eldarovun emalatxanasında Cümhuriyyətimizin qurucusunun çox gözəl heykəlini görüb.

Müsavat Partiyasının başqanı Arif Hacı M.Ə.Rəsulzadənin banisi olduğu Azərbaycan Cümhuriyyətinin hər kəsə bərabər imkanlar yaratdığını söyləyib. Tədbirdən sonra partiya rəhbərliyi və bir qrup Müsavat fəali Mehəmməd Əmin Rəsulzadənin Novxanı məzarlığında uyuyan yaxınlarnın qəbirələrini ziyarət ediblər.

Abidəni ziyarət edən qurumlar arasında Klassik Xalq

Cəbhəsi Partiyası və Azərbaycan Xalq Partiyası da olub.

Milli Şura saat 13:00-da abidəni ziyarət edib. Bu ziyarət zamanı iştirakçılarla əsasən keşikçiləri arasında insident yaşanıb.

Bununla bağlı Abşeron Rayon Polis İdarəsi açıqlama yayıb. Açıqlamada deyilir: "Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər. Qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq,



Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıdı

Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.

RIA "Novosti" xəbər verir ki, 439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər neytral qalıb.

"Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quaydonu Venesuelanın qanuni Prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə iclasda Avropa Parlamentinin sədri Antonio Tayanı bildirdi.

Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü prezident elan edib.

AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayışı pozmağa cəhd etmişlər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmışdır.

□ Cavanşir ABBASLI
"Yeni Müsavat"



Zakir Həsənov cəbhə xəttində düşmən mövqelərini izlədi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zondada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Müdafiə naziri ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandıraraq.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.

Xətai Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədov səksəkə içindədir və hər an həbs oluna biləcəyini ətrafından gizlətmir. Sabiq başçının qandalanmaq qorxusu qardaşı Mübariz Məmmədov işdən azad olunan sonra bir qədər də artıb. Belə məlumatlar da var ki, Razim Məmmədov hətta telefon zənglərinə belə cavab verməyə qorxur, düşünür ki, növbəti dəfə istintaqa çağırılması onun azadlıqda son günü ola bilər.

siyaları istintaq obyektidir. Abutalibov Bakı meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra belə xəbərlər yayılmışdı ki, Razim Məmmədov ən yüksək dairələrə minnətçi düşüb və həmin posta özünün, bu mümkün olmadıqda isə ona yaxın digər başçının təyinat almasına çalışıb. O da məlumdur ki, R.Məmmədov Eldar Əzizovla kəskin münasibətlərdə olub. Mətbuatda hazırkı Bakı merinə qarşı neqativ məlumatların yayılmasında onun da xidmətlərinin olması iddiası olub. Bu

də tikintilərə nəzarət edib. Ona bu vəzifəni qeyri-rəsmi olaraq Razim Məmmədov tapşırıb. 2006-cı ildə vəzifəyə təyinat alandan sonra Xətai rayonunu söküb-tikən MMC-lərin qeyri-rəsmi başçısı məhz Razim Məmmədov olub. Razim Məmmədovun həmin MMC-ləri bacısının ərinin adına rəsmiləşdirilib. Məsələn, 2016-cı ildə Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 sayılı binanın heyətində uşaq baxçası tikilib. Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şika-

min 998 manat qazanıb. Təndər məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC icra hakimiyyətindən 1 milyon 990 min 780 manatlıq təmir-bərpa işlərini və 49 min 895 manatlıq işə köhnə binanın söküntü işlərini qazanıb. Bundan əlavə, 2013-cü ildə Xətai rayonu, Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat



Əli Həsənov "Qaçqınkom"dan avtomobil aparmayıb-rəsmi açıqlama

Bir neçə gün əvvəl ölkə mətbuatında qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil almasına dair məlumatlar yayılıb. Bu məlumatlarla bağlı komitənin yaydığı açıqlamada qurumun keçmiş sədri, baş nazirin müavini Əli Həsənovun vəzifədən gedərkən xidməti avtomobili özü ilə apardığı qeyd olunub.

Bununla bağlı baş nazirin müavini Ə.Həsənovun köməkçisi Ramin Talıblı redaksiyamıza müraciət edərək, yayılmış məlumata aydınlıq gətirib. Onun dediyinə görə, Ə.Həsənov komitə sədri olarkən Nazirlər Kabinetinə məxsus xidməti avtomobiləndən istifadə edib: "10-AA-203 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışı, BMW markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur. Əli Həsənov həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılmışdır".

□ DÜNYA,
"Yeni Məsavat"

İcra başçısı məhkəmədən qaçdı, şəriki işə azadlığa buraxıldı

Kəçmiş icra başçısının məhkəməsi davam etdirilib. O, dələduzluqda ittiham edilir. Məsələn, Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Münsif Səfərov və Rüstəm Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.



Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bərəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi ayrıca icraata ayrılıb.

Xatırladaq ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və bərəsində seçilən qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

R.Bayramovun bərəsində həbs-qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra o, məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun bərəsində axtarış qərarı çıxarıb.

Bildirək ki, Münsif Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olub.

İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun bərəsində həbs-qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib və azadlıqdadır.

□ İlkin MURADOV
Musavat.com

Razim Məmmədov səksəkə

İçində - hər an həbs oluna bilər

Xətəinin sabiq icra başçısı qorxu içində qandallanacağı günü gözləyir

Razim Məmmədovun qardaşı Mübariz Məmmədov Vergilər Nazirliyinin 3 sayılı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi vəzifəsini tuturdu. R.Məmmədov ötən il dekabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan sonra M.Məmmədovun da kreslosu laxlamışdı. Razim Məmmədovun vəzifəsindən çıxarılmazdan bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində onun əmisi oğlu, uzun illər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlanmışdı. Bu məhkəmə işinin Razim Məmmədovun sonunu gətirəcəyi də əvvəldən məlum idi. Çünki Razim Məmmədovun Xətai rayonunda söküntü-tikinti, alver işlərinə əmisi oğlu Xalid Məmmədovun baxdığı bilinirdi. Xalid Məmmədov Razim Məmmədovun "qara kassiri" hesab edilirdi. İttihama görə, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikintilərə icazə verib, rüşvət alıb. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Hazırda Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Bakının ən böyük rayonlarından birinə rəhbərlik etmiş sabiq başçının tikinti maxina-



baxımdan Razim Məmmədovun əmisi oğlu Xalid Məmmədovun həbsindən sonra BŞİH-dən istintaqa Xətəidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsini təsadüfi hesab etmək olmaz.

Razim Məmmədov olı qarxlaşmış məmurlardan idi. Məsələn, bir neçə il əvvəl o, oğluna 300 min dollar dəyərinə avtomobil almışdı. Məlum olmuşdu ki, bu dəbdəbəli maşın Almaniya Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. Razim Məmmədova qədər başçılar rayonların ərazisində torpaqları sotla satırdılarsa, o, torpağı kvadrat metrle, həm də 1 sotun qiymətinə satırdı. Bu "biznesi" Razim Məmmədovu böyük imkanlar sahibinə çevirmişdi.

Qeyd edək ki, Xalid Məmmədov Xətai rayonu ərazisində

yəti olublar. Amma inşaatı dayandıra bilməmişdilər. Onların şikayətinə heç kim baxmayıb. 100 sayılı Mənzil Kommunal İstismar Sahəsi də 6 sayılı binada yerləşirdi. Uşaq bağçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının "Samir Ağdülü" MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. "Samir Ağdülü" Xətai rayonunda bağça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib. 2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri - çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərini də məhz həmin MMC satın alıb. Tenderin məbləği 1 milyon 941 min 500 manat olub. Həmin il MMC icra hakimiyyətinin mənzil fondunun əsaslı təmir işləri müsabiqəsindən 246

olan iki satınalmı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 milyon 825 min 627 manat. Ötən il mətbuat bu məsələni araşdırmışdı və MMC-nin icra başçısı Razim Məmmədovun ünvanında qeydiyyatda olmasını üzə çıxarmışdı. Xətai rayonunu az qala qarış-qarış söküb-tikən "Samir Ağdülü" MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda "Azərkimya"nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəssisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır. "Samir Ağdülü" MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur. Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəlidir. Onun vəzifədən azad edilməsindən 1 gün sonra əmisi oğlunun məhkəmə qarşısına çıxarılmasını da təsadüfi hesab etmək olmaz.

□ E.HÜSEYNOV,
"Yeni Məsavat"

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun "psixoloq" tərəfindən təhqir olunmasından sonra yaranan qəzəb dalğası səngiməmiş, Mübarizin ruhunun bir başqa cür təhqir edilməsi iddiaları meydana çıxıb. Belə ki, 5-ci sinif üçün nəzərdə tutulan "Ədəbiyyat" kitabında yazıçı İbrahim Vahabovun Mübariz İbrahimova həsr olunmuş "Qisas" adlı hekayəsinin sonunda onun intihar etdiyi yazılıb.



MÜBARİZ İBRAHİMOV

Mübariz İbrahimov haqda hekayəsi qalmaqal doğuran yazıçı danışdı

İbrahim Vahabov Milli Qəhrəmanın intihar etdiyini yazmasını öz yazıçı təxəyyülü adlandırdı; ictimaiyyətdən sərt reaksiyalar gəldi

İ.Vahabovun müəllifi olduğu hekayədə onun bu "faktı" haradan əldə etdiyi maraqlıdır. Axı Mübarizin aldığı güllə yarısından dünyasını dəyişdiyi hamıya bellidir. Bununla bağlı fotoşəkillər də yayılmışdı. Təhsil Nazirliyinin rəhbər strukturları bu məsələni görməyə bilməzlər. Amma bu dərsliyin hazırlanmasına cavabdeh şəxslər var, onlar hara baxıblar?

Hekayənin sonluğunda yazılır: "O, əlini uzadıb tapançanı götürdü və lüləsini gicgahına söykədi. Asta-asta pıçıldadı: "Nə olaydı, anamın yuxusuna girməyeydim! Əşhədü ənlə, İlahə İləllah..."

İbrahim Vahabov səhətinə olan ciddi problemlərə görə çətinliklə bizimlə danışdı. O, "Yeni Müsavat"a söylədi ki, bundan qabaq da mediadan ona zəng olunub: "Dedilər ki, hekayə xoşumuza gəldi. Lap film çəkmək də olar. Amma özünü güllə ilə vurmasını yazmışsınız. Bu, yazıçı təxəyyüldür. Mübarizin yanında adam olmuşdu ki, onu erməninin öldürdüyünü ya intihar etdiyini təsdiqləsin? Nəsiminin dərisinin soyulmasını görənlər olmayıb. İkincisi, Mübariz üçün ölüm heç nə idi, qisas almağa getmişdi. Günahsız insanların qisasını almışdı ki, ürəyi sakit olsun. Mən onun ölüm xəbərini eşitdiyim gün ürək ağrısı keçirdim, 10 gün sonra həkimə müraciət etdim, dedi gizli infarkt keçirmisən. İndi gəzə bilmirəm, təzyiqim yuxarıdır, sol tərəfim quruyub, danışa bilmirəm. O qədər arzularım varydı, hamısı məhv



oldu getdi... İndi Mübariz haqda döyüşərək öldü yazsaydım düz olacaqdı? Bunu deyənlərin ədəbiyyatdan xəbəri yoxdur, savadsızdılar. Çünki sənədi tarixi roman yazmamışam, bir bədii təxəyyül məsulu olan hekayədir. Bu, yazıçı düşüncəsidir. Mübarizin ölümü mənim üçün böyük dərdədir. İki şəhid bacım oğlu var. Yəni mənə başa düşürsünüz? Sadəcə, çox da-

nışa bilmirəm..."

Yazıçı Seyran Səxavət qəzetimizə İ.Vahabovu tanımadığını söylədi: "Onun əsərlərini oxumamışam, adını sizdən eşidirəm. İntiharla döyüşdə həlak olmaq fərqlidir. Düzdür, intihar da güc, cəsarət tələb edir. Amma özünə əl qaldırmaqdan daha düşməninə əl qaldır. Biz yaxşı bilirlik ki, Mübariz intihar etməyib. Adama elə gəlir ki, Mübariz

heç ölməyib, nəinki intihar edib. Yeni Mübariz ölməzdir".

S.Səxavətin sözlərinə görə, bugünkü dərsliklərə nəzarət etmək faydasızdır: "Bir dəfə qohumların evində 8-ci sinif tarix dərsliyini vərəqləyirdim. Oxuyuram ki, ərəblərin istilası zamanı Şamaxı guya öhdəlik götürüb, ildə üç qız ərəblərə göndərməyə boyun olub. Axı bunu yazmaq ayıbdır, xəyanətdir. Bu dərsliklər gələcək nəsilləri yetişdirir. Tarixdə olmayan hadisəni, faktı haradan götürüb yazırlar? Çünki hər öz tanışını qabağa verib, o da bilmədiyini dərsliyə yazır".

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, intiharla döyüşüb ölmək fərqli anlayışlardır: "Mübariz döyüşdüyü zaman qətlə yetirilib. Bu, hər yerdə yazılır. Rusların "Literaturnaya qazeta"sında 3-4 il əvvəl bir rus jurnalisti Qarabağa gedərək təəssüratını yazmışdı. Rus jurnalist qeyd etmişdi ki,

Azərbaycan tərəfdən Mübariz adlı bir əsgər təkbəsinə döyüşərək xeyli sayda erməni əsgərlərini öldürməklə döyüş meydanında həlak olub. İntihar odur ki, axırncı patronu qalbsa özünə vurur, yaxud ələ keçəyini düşünüb bu addımı atır".

E.Əliyev dərslərdə tez-tez ortaya çıxan yanlışlıqların səbəbini belə izah etdi: "Humanitar fənlərdə, təbiət fənlərində təsadüfi adamlara kitab yazmaq həvələ olundu. Orta məktəbdə ədəbiyyat dər-

daşdır. Nəşriyyatlarda isə peşəkar redaktor, mətnlərlə savadlı işləyən, dil, üslub və tərtibatla bağlı məsələləri professional səviyyədə bilən heyət odur ki, axırncı patronu qalbsa özünə vurur, yaxud ələ keçəyini düşünüb bu addımı atır".

Yaxın Şərqi siyasəti üzrə yazıçı Kənan Rövşənoğlunun sözlərinə görə, İslamda intihar haramdır: "Allah verdiyi canı özü ala bilər. Səməvi din-

lərdə intihar haram və qadağandır. Kamikadze özünü partladır, cihad edən isə döyüşərək həlak olur. İşin ziyanlı tərəfi odur ki, orta məktəb dərslərində intihar etmək qəhrəmanlıq kimi təbliğ olunur".

Təhsil Nazirliyindən report-a deyilib ki, İ.Vahabovun qələmə aldığı əsər məzmun baxımından vətənpərvərlik və qəhrəmanlıq nümunələri ilə zəngindir. "Eləcə də qəhrəmanın şəhidlik yolunu tutarkən keçirdiyi hiss və duyğular yüksək səviyyədə təsvir edilib. Bütün bunların ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkilində böyük rola malik olduğu nəzərə alınır. Bununla belə, əsərin məzmununu, oradakı hadisələrin gedişatı ilə bağlı sualların yazıçının özünə ünvanlanması daha məqsəduyğundur" - deyərək, nazirliyin cavabında bildirilib.

□ **Emil SALAMOĞLU, "Yeni Müsavat"**

Hesablama Palatasının yoxlamaları niyə nəticəsiz qalır?

Natiq Cəfərli: "Qanunvericilik Palataya yetərincə səlahiyyət verib, amma..."

Azərbaycanda Hesablama Palatasının apardığı audit tədbirləri demək olar ki, nəticəsiz qalmaqdadır. Hər il onlarla dövlət qurumunda yoxlamalar aparılan Palata aşkarladığı qanun pozuntularına dair materialların bir qismini hüquq-mühafizə orqanlarına göndərsə də, bir müddətdən sonra faktlar unudulur, real tədbirlər görülmür. Hətta bir çox hallarda məlum olur ki, Palatanın aşkarladığı nöqsanlarla bağlı tövsiyələrinə də dövlət qurumları tərəfindən əməl olunmayıb.

Hesablama Palatasının nəticələrini hüquq-mühafizə orqanlarına göndərdiyi son audit tədbiri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılıb. Qurumunununla bağlı yaydığı mə-



lumatdan aydın olur ki, dövlət vəsaitləri təyin olunmuş yerə xərclənməyib.

Palata indiyədək bir neçə dövlət qurumu haqda qanunvericilikdə nəzərdə tutulmuş

qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsaitləri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların

Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, son illərdə Hesablama Palatası tərəfindən xeyli sayda audit tədbirlərinin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib. Onların bəziləri ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olsa da, faktlar üzrə istintaq hərəkətlərinin nəticələri cəmiyyətə açıqlanmayıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin "Yeni Müsavat"a dedi-yinə görə, Azərbaycan qanunvericiliyində Hesablama Palatasına yetərincə səlahiyyətlər nəzərdə tutulub: "Palatanın göndərdiyi materiallar hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin açılması və daha ciddi araşdırmaların aparılması üçün əsas olmalı-

dır. Bunun müşahidə olunmaması göstərir ki, burada ciddi maraqlar toqquşmaları baş verir. Çünki Hesablama Palatasının əsas işi bütçə vəsaitlərinin necə xərcləndiyini yoxlamaq, bunun monitorinqini aparmaqdır. Azərbaycanda da uzun illərdir həlli müşkülə çevrilən ən böyük problem bütçə korrupsiyasıdır".

Ekspertin sözlərinə görə, Azərbaycanda məişət korrupsiyasının aradan qaldırılması sahəsində böyük irəliləyiş var: "ASAN Xidmət" in yaradılması bu sahədə problemi kifayət qədər azaltmışdır. Bu xidmət qeyri-legal ödənişləri leqallaşdıraraq bütçəyə xeyli əlavə vəsait daxil olmasını təmin edə bildi. Bu isə məişət korrupsiyasının səviyyəsini aşağı saldı. Hesablama

Palatası isə bütçə korrupsiyası ilə məşğuldur. Görünür odur ki, burada çox yüksək rütbəli məmurların maraqları toqquşur. Çünki belə məmurların əli olmadan bütçə korrupsiyasında iştirak etmək mümkün deyil. Bu baxımdan, bəlkə də qanunvericilikdə Palataya başqa səlahiyyətlərin verilməsi üçün dəyişikliklər də lazımdır. Amma realıq budur ki, indiki səlahiyyətləri ilə də Palatanın əldə etdiyi nəticələr cinayət işlərinin başlanması üçün çox ciddi əsaslardır".

N.Cəfərli bildirir ki, Hesablama Palatasının audit tədbirlərinin nəticəsiz qalması bütçə korrupsiyasının səviyyəsinin artmasına gətirib çıxarır: "Cəzasızlıq mühiti problemi daha da dərinləşdirir. Tərədilən əmələ görə cəza olmadıqda qanunsuzluq halları daha da artır. Buna görə də düşünürəm ki, korrupsiya əməlinə görə cəzalar və cəzalandırma artırılmalıdır".

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında hansı məsələlərin müzakirə edildiyi barədə rəsmi məlumat verilib. Məlumatla görə, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o sırada enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.



Bolton bu barədə özünün twitter hesabında belə yazıb: "Bu gün mən Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ABŞ-ın dəstəyi də daxil, bir sıra ortaq maraq kəsb edən məsələləri müzakirə etdik".

Maraqlıdır, müzakirə edildiyi deyilən "bir sıra ortaq maraq kəsb edən məsələlər" deyilərkən başqa hansı məsələlərdən söhbət gedə bilər? İran məsələsinin də müzakirə edildiyini söyləmək mümkünmü? Nəzəri baxımdan Con Bolton Cənubi Qafqaz ölkələrini İrana qarşı sanksiyalara qoşulmağa dəvət edə bilərmi?

Politoloq Qabil Hüseynli "Yeni Müsavat" a

bildirdi ki, İran məsələsinin telefon danışığında müzakirə edilməsi inandırıcı deyil. Con Bolton ötən ilin sonlarında Azərbaycanda səfərdə olmuşdu, Azərbaycan prezidenti ilə görüşmüşdü. Bu cür görüşlərdə müəyyən məsələlər qaldırıla bilər: "Amma bu cür ciddi məsələnin başqa kanalların duyması ehtimalının olduğu telefon danışılarında müzakirə edilməsini mümkün saymıram. İran məsələsində lazımı gəlsə, Amerika öz istəyini və mövqeyini başqa diplomatik kanallarla və birbaşa üz-üzə görüşlər vasitəsilə çatdırı bilər. Bu baxımdan da zənn edirəm ki, Azərbaycan prezidenti ilə telefon danışığında İran məsələsi deyil, iqtisadi sahədə ABŞ-Azərbaycan

Boltonun Bakıya zəngində "İran məsələsi"

Qabil Hüseynli: "İran məsələsi getdikcə ciddiləşir, Azərbaycanın mövqeyi ortadadır"

Asim Mollazadə: "ABŞ əslində İran məsələsini əsas hərbi müttəfiqləri ilə müzakirə edir"

əməkdaşlığı, enerji dəhlizlərinin təhlükəsizliyi, Qarabağ məsələsi əsas müzakirə mövzusu olub".

Q.Hüseynli vurğuladı ki, ABŞ siyasətində İran məsələsi çox mühüm yer tutsa da, Vaşinqton bu məsələni telefonla müzakirə etməz, eyni zamanda Azərbaycanın bu məsələdə mövqeyini zənn edir: "İran məsələsi getdikcə ciddiləşir. Azərbaycanın isə İran məsələsində mövqeyi ortadadır. Azərbaycan defələrlə bəyan edib ki, öz ərazisindən hansısa üçüncü dövlətə qarşı istifadə edilməsinə heç zaman izn verməyəcək. Amerikanın İrana qarşı Azərbaycan ərazilərindən istifadə edə biləcəyi barədə dezinformasiyalar yayılır. Hesab edirəm ki, ölkəmiz bundan sonra da əvvəlki mövqeyinin üzərində dayanaraq İran məsələsin-

də indiyə qədərki mövqeyində qalacaq. Azərbaycan indiyə qədər İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmadığını da bəyan edib. Məncə, bundan sonra da qoşulmayacaq. Azərbaycanın bu mövqeyini Vaşinqton bilməmiş deyil".

Politoloq onu da bildirdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri İran məsələsində Amerika üçün çox ciddi problemə, təhlükə mənbəyinə çevrilə bilər: "İstisna deyil ki, Vaşinqton İran məsələsini ciddiləşdirdikcə bu problemi göz önünə almağa başlayıb. Azərbaycanın həmin ərazilərinin Rusiyanın əlaltısı olan Ermənistanın əlində qalması gələcəkdə ABŞ-ın strateji planlarına ciddi əngəl yarada bilər. Həmin ərazilər istənilən vaxt ABŞ-ın əleyhinə pladsdarm

kimi istifadə oluna bilər. Odur ki, zənnimcə, ABŞ-ın bugünkü mövqeyi ondan ibarətdir ki, İran məsələsindən öncə Dağlıq Qarabağ probleminin həlli məsələsi sürətləndirilməlidir. Dağlıq Qarabağın hüdudlarından kənarında işğal altında olan 7 rayonun azad edilməsi Vaşinqtonun planlarında yer tutur".

Deputat Asim Mollazadə isə teleqraf.com-a deyib ki, ABŞ bizim bölgədə sabitliyin və konfliktlərin həllində maraqlıdır. Çünki bu bölgənin böyük əhəmiyyəti var: "Birincisi, Azərbaycanın yaratdığı enerji dəhlizidir ki, dünyaya, ABŞ-ın əsas müttəfiqlərinə neft və qaz bu dəhliz vasitəsilə gedir. İkincisi, həm Azərbaycan, həm də Gürcüstan ABŞ-ın antiterror koalisiyasının fəal üzvləridir. Və ABŞ-la birlikdə

terrorla mübarizə aparırlar. Yeni təhlükəsizlik sahəsində bizim geniş əməkdaşlığımız var. Onun üçün son hadisə bölgədə sabitliyi qorumaq, münaqişələrin kiminsə tərəfindən aktivləşdirilməsinin qarşısını almaqda ABŞ-ın maraqlı olması mesajdır.

İran məsələsinin müzakirə olunması prinsipcə mümkündür, amma region ölkələri bu istiqamətdə Vaşinqtona dəstək göstərə bilməz. Ermənistan İranın əsas müttəfiqlərindən biridir. Azərbaycan və Gürcüstan sabitlikdə maraqlı olan dövlətlər kimi bu proseslərə qoşulmur. ABŞ əslində İran məsələsini əsas hərbi müttəfiqləri ilə müzakirə edir. Azərbaycan isə ABŞ-ın hərbi müttəfiqi deyil. Eyni zamanda ABŞ sanksiyalar mövzusunda əsasən İrana əməkdaşlıq edən əsas iqtisadi tərəfdaşlarla müzakirə edir. Nə Azərbaycan, nə də Gürcüstanın İrana iqtisadi münasibətlərində böyük həcm yoxdur. Burada əsasən Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edilə bilər. Çünki İran Ermənistanın ən ciddi iqtisadi tərəfdaşdır. İqtisadi baxımdan İran Ermənistana Rusiyadan daha ciddi dəstək verir".

□ Etibar SEYİDAĞA, "Yeni Müsavat"

Müxalifətin Qərbdə ölən ümidləri Rusiyada közərə bilər...

Əli Əliyev: "Qərb Qafqaz siyasətində dəyişiklik edən kimi görünür"

Hikmət Hacızadə: "Kremlin bizim müxalifətdə heç bir marağı yoxdur"

Son illərdə Azərbaycan müxalifətinin Qərbdə bağlı ciddi xəyal qırıqlığı yaşadığını deyə bilərik. Xüsusilə bu hal 2013-cü ildən etibarən özünü daha açıq şəkildə büruzə verməyə başlayıb. Həmin ilin prezident seçkilərindən sonra sanki demokratik dönüşgö əlini Qərb dünyasından üzdü.

Burada heç şübhəsiz ki, Azərbaycan hökumətinin Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatları, fondları ölkədən çıxarmasının da xüsusi rolu var. Amma Qərbin verdiyi vədləri həyata keçirməməsinin, bə-



zi zamanlarda müxalifətin arxasında durmamasının da az rolu yoxdur.

Bütün bunların fonunda



belə iddialar səslənir ki, Azərbaycan müxalifəti Rusiyada özünə yaxın dairelər axtarır. Hətta Aleksey

Navalını kimi bir müxalifət liderinin şimal qonşumuzda üzə çıxmasından sonra təmasların artdığı yönündə iddialar səslənir. Doğrudur, bu iddiaların doğruluğuna inam azdır. Amma inanclar da var.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyilən fikirlərlə razılaşmır: "Bu qədər bir mənalı danışmaq olmaz. Yeni Qərblə dərin bağlara malik müxalifət təşkilatları indi də qalmaqdadır. Qərbin siyasətini dərk edib, məsafələnmələr də, mümkün səviyədə qoruyanlar da qalmaqdadır. Əslində isə Qərb Azərbaycanda sərf edən dəngeni formalaşdırdıqdan, geopolitik, enerji, iqtisadi, hərbi və digər maraqlarını təmin etdikdən sonra özü şüurlu şəkildə kənara çəkilib. Bu günə qədər belə idi. İndi isə mənzərə fərqlidir. Duyduğum odur ki, son 3-4 ay ərzində vəziyyət dəyişir. Qərb Qafqaz siyasətində dəyişiklik edən kimi

görünür. Son dövrlərdə Bolton, Sarkozi, Merkel, Makronun Cənubi Qafqaz səfərləri bunun bariz sübutudur. Qərb Gürcüstan və Ermənistanda siyasi maraqlarını təmin edib. Növbə Azərbaycandır. Hesab edirəm ki, yaxın gələcəkdə Qərbi fəal şəkildə izləyəcəyik. Müvafiq olaraq, kontrfəallıq Rusiyadan gələcək. Sözsüz ki, İran və Türkiyə də fəal olacaq. Məntiqli görünür ki, siyasi həyatda da bunun inikasını görə bilərik. Ola da bilsin ki, hansısa siyasi təşkilatlar öz davranışlarında rusiyameylli mövqe nümayiş etdirir. Açıqı, Azərbaycanda aşkarda Rusiya istiqaməti üzrə ixtisaslaşmış partiya böyük perspektivlər vəd edə bilməz. Rusiya bizim qüdrətli, yaxın qonşumuzdur. Onlarla bütün səviyyələrdə ehtiramlı münasibətlər qurulması milli maraqlarımıza uyğundur".

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə Qərbin Rusiyadan qorxdığını düşünür: "Müxalifətin xəyal qırıqlığı ondan ibarətdir ki, Qərbin bura təsir göstərmək

imkanları yoxdur, ya da azdır. Qərb uzaqdır, əvəzində Rusiya və İran daha yaxındır. Ona görə Rusiyanın qorxusundan və bu ölkədən çəkinərək Azərbaycana müdaxilə etməzlər. Bu da müxalifəti qıcıqlandırır, küsdürür. Amma bu həmişə belə olmayacaq. Bu şəkildə davam etməsi mümkünsüzdür. Rusiya və İran kimi ölkələrə qarşı dünyada bir dalğa qalxıb. Qarşdakı 1-2 ildə nələrinse olacağı gözlənilir".

H.Hacızadə Azərbaycan müxalifətinin Rusiyaya yaxınlaşdığını sezmir: "İndiyə qədər belə bir şey olmayıb. Hər halda, məlumatım yoxdur. Bəlkə gizində nələrsə olub. Həqiqi müxalifətimizdən söhbət gədirsə, nədən Rusiya müxalifəti ilə əlaqə saxlamalıdır? Bizim həqiqi müxalifət Rusiya imperializminə qarşıdır. Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə sərt münasibət var. Gecə-gündür Azərbaycan müxalifəti orada-burada Rusiyanı söyə-söyə durur. Bu baxımdan Kremlin bizim müxalifətdə heç bir marağı yoxdur".

□ Cavansir ABBASLI, "Yeni Müsavat"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, mətbuat konfransında hesabat nitqi ilə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, agentlik fəaliyyətə başladıqdan sonra ilk 6 ay ərzində qanununvericilik sahəsində, maddi texniki bazanın və kadrların müəyyənləşməsi işi həyata keçirilib:

“Daha sonra isə agentlik öz funksiyalarını reallaşdırmağa başlayıb. Qanuni fəaliyyətin tənzimlənməsi ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb. Bir sıra qanunlarda müvafiq dəyişiklik edilib. Eyni zamanda Nazirlər Kabinetinin bu sahədə qayda və sərəncamları olub. Qida Təhlükəsizliyi Agentliyinin aparatı və regional bölmələri olmaqla 800 ştat vahidi var. Onlardan 665 isə regionların strukturuna daxildir. İyulun 1-i 2018-ci ildən isə Qida Təhlükəsizliyi Agentliyi hüquqi şəxs kimi fəaliyyətə başlayıb. Tabeliyində həm Bakıda, həm də regionlarda olmaqla, 21 mərkəzi sınaq laboratoriyaları fəaliyyətə başlayıb. QTA bu dövr ərzində ölkə ərazisində qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, baytarlıq və fitosanitar, idxal və ixrac zamanı məhsullar üzərində dövlət nəzarətinin reallaşması, qida zəhərlənmələrinin araşdırılması, qida təhlükəsizliyi sahəsində risklərin tənzimlənməsi, istehlakçıların hüquqlarının müdafiəçisi, eyni zamanda Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması üçün beynəlxalq sertifikatların verilməsini həyata keçirib. Əməkdaşlarımız tərəfindən bu dövr ərzində müvafiq monitorinqlər keçirilib. Təhlil aparılan laboratoriyaların sayı təxminən 150-yə yaxındır. Onlar arasında beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar da mövcuddur”.

Sədr istehsalçıların qanunsuz əməlləri barəsində danışdı. O bildirib ki, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırır: “Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. La-

kin bəzi işbazlar nəmlik faizini 22-24-ə qaldırırlar. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib

sində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksiyon və invazion xəstəliklər aşkarla-

mədir. İnsanlara elə gəlir ki, onlar gümrahlaşırlar. Ancaq əslində isə bu, bədənin daxili enerji ehtiyatlarının süni

nədən keçmədən qida məhsullarını hazırlaması nəticəsində meydana çıxır”.

AQTA sədri deyib ki, bu

Yerli sahibkarlarla yanaşı, xarici sahibkarlarla da əməkdaşlıq əlaqələri qurulub. Dünyanın nəhəng qən-

QTA rəhbəri açıqladı: “Yediyimiz toyuqları buzladırırlar ki..”

Qoşqar Təhməzli enerji və saxta spirt içkilər, ictimai yaşə obyektlərində çalışanların tibbi müayinədən keçməsi və digər məsələlər barədə danışdı



çıxardır. Hazırda AQTA bu sahəyə ciddi nəzarət edir. Ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində plandankənar 148 yoxlama keçirilib. 6 ay ərzində sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib. 25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib. Həmçinin qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb. Bunun da 77-si öz təsdiqini tapıb. Nəticədə 187 nəfər zəhərlənməyə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, 1 nəfər dünyasını dəyişib”.

AQTA sədri qeyd edib ki, qida təhlükəsizliyi sahəsində verilmiş icazə sənədlərinin sayı 5586 təşkil edib: “Həmin müddət ərzində idxal üçün 5186, ixrac üçün isə 400 sertifikat verilib”.

AQTA sədri bildirib ki, ötən il Ukraynadan Azərbaycana gətirilən 34 ton mal eti at eti ilə qarışdırıldığı üçün geri qaytarılıb.

O, həmçinin qeyd edib ki, ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahə-

nib: “İlk olaraq deyim ki, ölkədə “quş qripi” virusu aşkarlanmayıb. Baytarlıq sanitar-təhlükəsizliyi ekspertizası zamanı 30 ton bal dövrüyədən çıxarılıb, 2036 xəbərdarlıq edilib, 29 məhvetmə ilə bağlı icrası məcburi olan qərar verilib, 34.2 ton məhsul ixracatçı ölkəyə geri qaytarılıb”.

AQTA rəhbəri enerji içkilərinin insan orqanizminə yan təsirləri barədə aşağıdakıları bildirib: “Enerji içkilərinin insan orqanizminə mənfi təsiri onun tərkibindəki kofein miqdarından və onun orqanizmə nə qədər sürətlə daxil olmasından asılıdır. Sual oluna bilər ki, çayın da, qəhvənin də tərkibində kofein var. Bəs nə üçün onlara qarşı həmin məhdudlaşdırıcı tədbirlər barəsində hansısa məlumat yayılmır? Deyim ki, çay və qəhvə isti içəcəkdir. Ona görə də onların mədədə sürətli sovrulması anı baş vermir. Enerji içkilərinin tərkibində isə yuxarı kofein göstəricisi var. Onlar bir anda bədəne sovrulur. Bu isə bədəndə yanlış olaraq oyanış hissi yaradır. Belə olan halda ürəyin beyinə qanı ötürməsi sürətlənir. Bu, süni sürətlən-

şəkildə ortaya qoyulmasıdır ki, bu da orqanizm üçün təhlükəlidir. Əzəlliklə də azyaşlı uşaqların, əhəlinin həssas təbəqəsinin, yaşlı şəxslərin, idmanla məşğul olanların enerji içkisi qəbul etməsi zərərli olur. Soyuq çaylar da bədəne soyuq şəkildə daxil olur. Ancaq onlarda kofein miqdarı aşağıdır”.

Q. Təhməzli söyləyib ki, Agentlik olaraq əhəliyə bu içkilərin qəbulunu tövsiyə etmirlər. “18 yaşına qədər olan əhəlinin bu içkiləri qəbul etməsi məhdudlaşdırılmalıdır. Mütləq enerji içkilərinin markalanması zamanı kofein miqdarı göstərilməlidir. Səhiyyə Nazirliyinin xəbərdarlığı da bankaların üzərində qeyd olunmalıdır”, - deyərək bildirib.

Q. Təhməzli həmçinin ictimai-iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. O bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: “Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai-iaşə obyektlərində çalışanların tibbi müayinə-

istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: “Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kустar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai-iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur”.

Q. Təhməzli bildirib ki, ötən il Agentliyin birbaşa təşkilatçılığı ilə 15, birgə təşkilatçılığı ilə isə 4 tədbir həyata keçirilib:

“Həmin tədbirlərdə müxtəlif sahələr üzrə 1600-dək sahibkar iştirak edib. Onu da qeyd etmək istərdim ki, gələcəkdə Agentliyin digər dövlət qurumlarının, beynəlxalq təşkilatların və sahibkarlıq subyektlərinin iştirakı ilə əməkdaşlıq platformalarının yaradılması gözlənilir.

nadı məmulatları istehsalçısı olan “Ferrero Rocher” şirkəti ilə Gürcüstandan ixrac edilməsi nəzərdə tutulan fındıq və fındıq məhsullarının məhz Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizadan keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na uyğun olaraq 25 qərar qəbul edilib. Həmin qərarlara əsasən, 2000 kq konserv məhsulları, 2300 kq bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtsiz içki məhv edilmiş, 31 ton kişmiş və 64 ton günəbaxan tumu zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib.

Agentliyin fəaliyyət göstərdiyi 6 ay ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən yalnız 1 dəfə idxaldan imtina halı müşahidə edilib. 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək olan müddətdə isə Avropa İttifaqı tərəfindən bu cür imtina hallarının sayı 36 olub.

Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinin bufetlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə təsdiq olunmuş monitorinq planına əsasən 50 ümumtəhsil müəssisəsinin bufetine baxış keçirilib.”

□ Əli RAİS,
Musavat.com
Foto müəllifindir

Rusiyanın tanınmış "Levada" sorğu mərkəzi Moskvada əhali arasında sorğu keçirib və məlum olub ki, əksəriyyət baş nazir Dmitri Medvedyevin baş nazir postundan uzaqlaşdırılmasını istəyir. Respondentlərin böyük çoxluğu hesab edib ki, ölkədə iqtisadi durumun ağırlaşmasına səbəb baş nazirin fəaliyyətsizliyidir.

Qeyd edək ki, D.Medvedev əhalinin münasibətində uzun müddətdir narazılığın olduğu sezilir. Uzun illər Azərbaycanda da baş nazirin fəaliyyətsizliyindən cəmiyyətdə narazılıq olub. Buna baxmayaraq, Artur Rasi-Zadə 20 ildən artıq dövrdə baş nazir vəzifəsində qalmaq bacardı. İndi belə görünür ki, Rusiyada Medvedyevin baş nazir vəzifəsində uzun müddətdir qalması və bu müddətin hələ çox uzana biləcəyi ehtimalı rusların narazılığını artırır.

Prezident Vladimir Putin isə məlumdur ki, Medvedyevə dəstək verməkdədir. Bəs Putin-Medvedyev tandeminin bu qədər uzun müddət davam etməsinin səbəbləri nədir? Bu tandem pozulması nə zamansa gözləniləndirmi? Medvedyevin baş nazir vəzifəsindən getməsi Rusiyada əhalinin yaşayışına təsir edərmi?

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov "Yeni Müsavat"a bildirdi ki, Rusiya kimi bir ölkədə baş nazirin reytinginin çox aşağı olması onun kürsüdən yola salınması üçün əsas ola bilməz. Çünki ortada Rusiyanın bütün problemlərini həll edən siyasi lider-prezident Vladimir Putin var və o, artıq çoxdan Dmitri Medvedyevin sədaqətini sınaqdan çıxarıb: "Medvedyevə olan inam o qədər böyükdür ki, hətta Putin 2008-ci ildən 2012-ci ilə qədər öz prezident kürsüsünü belə ona etibar etdi. Vladimir Putinin bu addımı mümkün ola biləcək etimalın kulminasiyası idi.

Bundan sonra Rusiyada bütün səviyyələrdə hər kəs başa düşdü ki, nə qədər Putin prezidentdir və ya bir başqa

Rusiyada "Artur Rasi-Zadə problemi"

Ruslar fəaliyyətsiz baş nazirin istefasını istəyir



formada ölkəni idarə edir, Medvedyev onun yanında olacaq. Ona görə də bu gün Medvedyevin reytinginin ən aşağı səviyyəsi belə onun vəzifəsi üçün heç bir təhlükə yaratmır. Şərqi Avropa üzrə almaniyalı professor Herhard Zimonun sözləri ilə desək, "O, bu vəzifə üçün ideal namizəddir, Putin üçün hər hansı bir təhlükəyə çevrilir, təcrübəlidir, etibarlıdır, bir sözlə, sözbəxan əsgərdir. Hətta nəzəri cəhətdən Medvedyev baş nazir postundan getmə belə, bu hadisənin və onun yerinə başqa birisinin gəlişinin Rusiyada iqtisadi vəziyyətə ciddi müsbət təsir göstərəcəyi ehtimalı çox azdır. Çünki problemlər baş nazir vəzifəsində hansı personanın olmasından qaynaqlanmır".

Politoloq Elşən Mustafayev isə bildirdi ki, Rusiyanın baş naziri Medvedyev rəsmi olaraq ölkədə ikinci şəxsdir və daşdığı vəzifə iqtisadi si-

yasətə məsul olsa da, eyni zamanda mühüm siyasi postdur. İndiki halda Medvedyev Putin üçün sadıq, sınaqdan keçirilmiş, birincilik ambisiyası olmayan birisidir və bunu hamının keçid dövrü adlandırdığı Medvedyevin 4 illik prezidentlik dövrü sübut edib: "Digər tərəfdən, ölkə iqtisadiyyatına birbaşa rəhbərliyi faktiki olaraq Putinin özü edir. Sanki o, prezident olmaqla bərabər həm də baş nazirdir. Odur ki, hazırda Rusiyada hökumət başçısının dəyişdiriləcəyi ilə bağlı hansısa ehtimalı belə təsəvvür etməm. "Levada" Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə gəlincə isə burada təcübü heç nə yoxdur. Sorğunun keçirildiyi ərazidən asılı olaraq sabah Putinlə bağlı obyektiv sorğu keçirilərsə eyni nəticəni görə bilərik. Bunların isə Rusiyada aparılan siyasətə təsiri yoxdur. "Levada" Mərkəzi müstəqil mərkəz

olaraq hökumət mövqeyindən fərqli sorğular keçirməsi ilə tanınan bir mərkəzdür. Eyni zamanda seçki proseslərinin izlənməsi, exit-poll keçirilməsi və nəticələrin açıqlanması, sosioloji araşdırmaların aparılması ilə bağlı böyük təcrübəyə malikdir. Hakimiyyətin bu təşkilata qarşı mövqeyi hər zaman neqativ olub. 2016-cı ildə Rusiya Ədliyyə Nazirliyi Levadını xaricdən maliyyələşən təşkilatlar siyahısına salmaqla Rusiya qanunvericiliyinə görə onu siyasi proseslərdə iştirakdan kənarlaşdırmışdı. Yəni "Levada" Mərkəzinin keçirdiyi sorğunun nəticələri obyektiv olsa belə, rəsmi Kreml buna hansısa əhəmiyyət verməyəcək. Eyni sorğunu hakimiyyətə loyallaşdırmaq üçün digər təşkilatlar keçirdilərsə, tamamilə fərqli nəticələrin şahidi olarıq".

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Bəşəriyyətin böyük oğlu - o, hələ 100 il əvvəl millətlərə istiqlal, insanlara azadlıq istəyirdi



Xalid KAZIMLI

Hər xalqın öz böyük oğlu var və onlar öz böyük oğulları ilə qürur duyurlar.

Bu böyük oğulların sırasında məşhur dövlət xadimləri, sərkərdələr, ixtiraçı alimlər, inqilabçılar, böyük ziyalılar olur.

Sərkərdə və padşahları ilə fəxr edənlər daha çoxdur. Bir padşah və ya sərkərdə nə qədər çox ölkə işğal, fəth edibse, o qədər böyük sayılır.

Amma bizim xalqın böyük oğlu nə 30-40 il dövlət idarə edən padşah olub, nə də işğalçı sərkərdə. O, böyük ziyalı olub, dostları ilə birlikdə yoxdan bir dövlət qurub, fəqət dövrün, zamanın gərbişi ona bu dövləti yaşatmaq, qüdrətli etmək imkanı verməyib.

O böyük oğul Rəsulzadədir. Məhəmməd Əmin Rəsulzadə, bakılı balası, axund oğlu, nakam övladlar atası, qürbət ellərdə "vətən, vətən" deyə-deyə ömrü sürən, sonda qardaş ölkədə gözünü vətən həsrəti ilə yuman böyük kişi.

Rəsulzadənin nə qədər böyük tarixi şəxsiyyət olduğu onun əsərlərindən, fəaliyyətindən boylanır. O, 18-ci əsrdə ABŞ-da yaşasaydı, bu zəkası, dünyagörüşü, prinsipləri, erudisiyası, xarizması ilə ölkənin rəhbəri olardı, adı Vaşinqtonla, Çeffersonla birlikdə çəkildir.

Burada heç bir şişirtmə yoxdur. Məhəmməd Əmin Rəsulzadə və dostları Azərbaycan dövlətini təsis edəndə 34 yaş olub; onun universitet təhsili olmayıb, amma Parisdə, Berlinə, Londonda, Sankt-Peterburqda ən yaxşı universitetləri bitirmiş adamların lideri olub; o, heç də varlı adam olmayıb ki, məhz maddi imkanına görə digərləri qarşısında üstünlüyə malik olsun, bununla belə, hər kəs sırf ideyasına, xarizmasına, düşüncələrinə görə onun liderliyini qəbul edib.

Rəsulzadə "İnsanlarla hürriyyət, millətlərə istiqlal!" şüarı ilə çıxış edəndə Afrika ölkələrinin tamamı, Asiya ölkələrinin əksəri böyük dövlətlərin müstəmləkələrindən ibarət idi. Dünyada 50-60 dövlət vardı və onlar 150-yə yaxın müasir dövləti işğal altında saxlayır, istismar edirdilər. Məhz belə bir vaxtda o, millətlərə istiqlal tələb edirdi.

Rəsulzadə insanlara hürriyyət tələb edəndə bəşər əhlinin yüzdə yetmiş qul-kölə durumundaydı, yüzdə doxsanı despotik, avtoritar rejimlərdə hüquqsuz halda yaşayırdılar, ən adi insan haqlarından, seçib-seçilmək, 8 saatlıq iş rejimində işləmək hüququndan məhrum idilər. "İnsanlara hürriyyət" şüarı Rəsulzadədən 50-60 il sonra populyarlaşdı, hər kəsin dilinə düşdü, günümüzə də nəinki aktuallığını itirməyib, hətta daha da aktual olub. Amma təsəvvür edin ki, xalqımızın böyük oğlu bu şüarı 100 il əvvəl səsləndirib.

O vaxt dünyada demokratiya və insan haqları söhbəti edənlər də yox idi. Yer üzündəki demokratik ölkələrin sayı 20 civarında idi və Rəsulzadənin qurduğu Azərbaycan dövləti parlamentli respublika olaraq bu iyrimiliyə daxil olmaq əzminə deyildi.

Rəsulzadə siyasi mübarizədə ədalətli rəqəbat cığiləri təbiq etmiş şəxsdir. Məhz o, dindən istifadə edən partiyaların siyasi arenada fəaliyyət göstərməməsinin vacibliyini yazdığı məqalədə əsaslandırılmış, dinin dövlətdən ayrı olmasını məqsəduş saymışdı. Mömin bir ailədə böyümüş siyasi xadim özü belə mömin olduğu halda, dinin siyasətə alet edilməməsinə mühüm saymışdı. Günümüzə bir çox ölkələrdə siyasətə atılan və rəqibləri qarşısında üstünlük qazanan din tüccarlarını görəndə bir daha Rəsulzadənin nə qədər aydın baxışlara, nümunəvi əxlaqa, siyasi etikaya malik bir adam olduğu anlaşılır.

Bu gün onun haqqında bəzi-para xoşagəlməz şeylər yazanlar da var: Stalinlə münasibəti, Hitlerlə əlaqəsi-filan.

Birincisi, Rəsulzadə ilə Stalinin 1907-20-ci illər arasındakı münasibətləri mərdliyin, sədaqətin bariz nümunəsidir. Bu ideya adamları fərqli dünyagörüşə malik olsalar da bir-birinin həyatını xilas ediblər. Düzdür, Rəsulzadənin ölümündən (onu neft quyusuna atmaq istəyirmişlər) xilas etdiyi Stalin sonradan qanlı diktatora çevrilib, amma onun necə zalım bir tiran olacağını nəinki Rəsulzadə, heç öz inqilabçı yoldaşları da bilməyib.

Alman faşistləri ilə əlaqə yaratmasına gəlincə, ulu öndər bunu sırf azərbaycanlıların həbs düşərgəsindən xilas edilməsi və tarixi fürsətdən yararlanaraq Azərbaycanın istiqlalının bərpa olunması şansı kimi baxıb. Nə Hitler dünyanı tutub gedəcəkdi, nə də Almaniya dünya ağalığı statusunu uzun müddət sürdürə biləcəkdi.

Təəssüf ki, Rəsulzadə kimi tarixi şəxsiyyətlər hər əsrdə bir dəfə doğulur. Millət belə liderlərin sayəsində imzasız imzalar içində çıxara bilir, xalq bu cür liderləri qaldırır bayrağın altına sığınaraq bu canavarlar dünyasında özünə təhlükəsiz vəhə düzəltməyi bacarır.

Tarixi şəxsiyyətlərimizin qədrini bilək, hörmətini saxlayaq, irsini qoruyaq. Anlayaq ki, onlar olmasaydı... nələr olardı.

VII Qlobal Bakı Forumunda 70-dən çox ölkənin nümayəndələri iştirak edəcək

Martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq.

Forumda "Qlobal siyasətin dəyişməsinə böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Təhlükəsizlik



naminə orta şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclaslarının biri də Gənc liderlərin qlobal siyasətdə roluna həsr olunaçaq.

Forumda dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.



Karakasda əsgərlik perspektivləri

Zamin Hacı
zaminhaci@gmail.com

"Ağ adamın həddindən çox rəisləri var" (hindu ata sözü)

Karlı Saqanın ilk dəfə 1996-cı ildə çap olunmuş "İblislərlə dolu dünya elmin şam işığında" kitabında ABŞ-da savadsızlıq haqda belə bir yer var idi: "ABŞ Təhsil Nazirliyinin sifarişləri ilə aparılan bir araşdırma ortaya çıxardı ki, 40 milyon vətəndaşımız güclə oxuyub-yaza bilir. Vəziyyətin daha pis olduğunu göstərən başqa araşdırmalar da var". Bu mənim yadıma ABŞ prezidenti Trampın təzə bir "tvit"i haqda xəbəri oxuyanda düşdü.

Tramp qlobal istiləşmə, planetar ekoloji problemlər təmasında həmişə skeptik yanaşması ilə tanınıb, üstelik, prezident olandan sonra ölkəsini pənik qazlarına qarşı Paris anlaşmasından çıxartdı. Başqa bir belə anlaşmanı - Kioto protokolunu isə Buş pozmuşdu. Bunu qısaca "Planetin canı cəhənnəmə, biz salım olaq, cümlə-cahan batsa da batsın" kimi yozmaq olar.

Qayıdaq Trampın tvitinə. O boyda ölkənin yiyəsi ekolojiya haqda necə dayaz savadı olduğunu göstərərək qlobal istiləşmədən danışan alimlərə lağ edib. Hazırda ABŞ şiddətli soyuqlar, Arktik siklonla üzleşib, bəzi ştatlarda 50 dərəcə şaxta var, Tramp isə yazıb ki, qlobal istiləşmə, səndən ötrü danxdıq-zad... Yeni deyir bəs hanı sizin istiləşmə? Elə bilir "qlobal istiləşmə" elə həmişə və hər yerdə qlobal istilər deməkdir. Əslində orta statistik qara camaatın da çoxu belə zənn edir, ancaq bu, terminin adından doğan yanlışdır (Bu üzəndən bir çox alimlər indi "qlobal iqlim dəyişməsi" termini işlətməklə çəşqinləri düz bilgiyə qaytarırlar). Məsələ ondadır ki, qlobal istiləşmə, pənik qazlarının çoxalması Yer in ümumi iqlim tarazlığını pozur. Hava dərəcəsi 1-2 Selsi artırsa, nəticədə isti hava qütblərə axın edib, oradan soyuq havanı burulğan şəkildə ekvatora doğru qovur. Nəticədə bu saat ABŞ-ın Kanada ilə sərhəd Miçiqan ştatında hava Arktikadan, Alyaskadan soyuqdur. O cümlədən Avstraliyada dəhşətli quraqlıq, istilərdir, temperatur 40-45 dərəcəyə qalxıb. Yadinıza gəliрсə, bu Arktik soyuq hava burulğanı bir neçə il qabaq bizə də gəlib çatmışdı, hətta Sumqayıt, Tağıyev qəsəbəsi tərəflərdə Xəzər sahil boyunca donmuşdu.

Əlbəttə, bunlar hamısı düzələcək, mən planetimizin və insanlığın gələcəyi sarıdan o qədər bədgüman deyiləm. İnsan elə bir bəd xərcəng hüceyrəsidir ki, Kainatın harasına atsan, orada metastaz verib yayılacaqdır. Sadəcə, adama gülməli gəlir ki, o cür nəhəng ərəzinin başçısının iqlim dəyişmələri haqda savadı biabırçı səviyyədədir. Karl Saqanın yazdığı o 40 milyon "höccələyən" in biri yəqin elə Tramp olub. Ancaq sonra bisavadlar birləşib öz adamlarını prezident qoyublar.

Əlbəttə, oxucular deyə bilər bundan sənə nə. Yanılırsınız. Sabah bunun altını ilk növbədə biz çəkirik. Misal üçün, xalqımızın görkəmli oğlu Rəsul Quliyev Vaşinqtonda yaşayarmı? Yaşayır. Əgər Amerika prezidenti savadsız olsa, Rəsul müəllimin taleyində mənfi təsirlər doğurar. Misal üçün, pensiyasını vaxtında ala bilməz.

Yaxud Trampın bir Bolton soyadlı işçisi var. İki gün qabaq brifinqdə çıxanda jurnalistlər fikir veriblər ki, bunun qoltuğuna vurduğu bloknotun üstündə "Kolumbiyaya 5000 əsgər" cizməqarası yazılıb. İndi bütün dünya çözməyə çalışır gərəsen bu nə deməkdir, yoxsa ABŞ Venesuelada Maduronu aşırmaq üçün qonşu Kolumbiyaya ordu çıxardacaqdır? (Qrenadaya hücum kimin yadına gəlir?) Eləncik olsa, gerek biz də bir-iki batalyondan-zad dan hazırlayıb aerodromda hazır qoayaq, çünki neçə ildir Sem dayı planetin qaynar nöqtələrində asayışı yalnız bizimlə təmin edir. Əfqanıstan, İraq, Kosovo, Quantanamo, nə bilim, başqa hansı cəhənnəmin dibi... Biz bunların hamısına sülhyaratma qüvvələri göndərmişik. Baxmayaraq özümüz 30 ildir qaçqın yaşayırıq və bu 30 ildə Amerika lobbisi bizim bir köçkün düşərgəsində lobyə kolonun dibinə "piş" eləməyibdir. Ancaq biz özümüzü o bisavadlara tay edə bilmərik, biz planetin gələcəyi, keçmiş, indisi sarıdan ciddi sorumluluq daşdıığımızı başa düşürük. Hərçənd, dəli şeytan deyir, Venesuelaya əsgər getməyə dəyər, çünki orada qəşəng, hətta çox qəşəng qızlar yaşayır. Biz bunların seriallarına baxırdıq bir aralar. Həmçinin haçan baxırdın, gözəllik yarışmasında ilk üçlükdə mütləq bir venesuelalı olurdu.

İndi söz əlaqədar təşkilatlarıdır.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvana işgüzar səfər edib. "Yeni Müsavat"ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, Karasinin işğalçı ölkəyə ziyarətinin motivi rusiyalı diplomat, şair və dramaturq Aleksandr Qriboyedevin öldürülməsinin 190 illiyi ilə bağlı İrəvanda açılan abidənin açılış mərasiminə qatılmaq olub.

Lakin aydındır ki, bu, sifirdə olan və təqdim edilən formal səbəbdir. Şübhəsiz ki, Rusiya XİN başçısı müavinin səfərində başqa, daha mühüm hədəflər var. Ən azı, ona görə ki, ABŞ-ın Ermənistan "dirijor çubuğu" ilə baş tutmuş "məxməri inqilab"dan sonra Moskva-İrəvan əlaqələri hələ



musavat.com
Togrul İsmayil

Putinin Ermənistanı hədələyən emissarı İrəvanda - bağlı qapı söhbəti

Rusiya XİN başçısının müavini işğalçı ölkəyə hansı mesajı aparıb? "Qamçı və kökə" siyasətinə sadıq qalan Moskvadan İrəvana yeni dəhliz və silah vədləri...

də gərginlik dövrünü yaşayır və əvvəlki, Kremli məmnun salan səviyyəyə qayıtmayıb.

Elə Karasinin özü az öncə Ermənistanın yeni rəhbərliyini, komandası bütünlüklə qərbpərəstlərdən qurulan Nikol Paşinyan hökumətini açıq mətnlə hədələmiş və hətta ABŞ-la Rusiya arasında seçim eləməyə çağırmışdı.

Səbəb də o idi ki, öten ilin sonunda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda səfərdə olarkən Paşinyanı dekabr seçkilərindən dərhal sonra Dağlıq Qarabağ ixtilafının həlli yönündə real addımlar atmağa, ölkəsinin blokada rejimindən və Rusiya asılılığından qurtarmaq üçün Türkiyə və Azərbaycanla anlaşmağa, ruslarla tarixi bağlara təzədən baxmağa çağırmışdı. Eyni zamanda İrəvana "Rusiya silahlarından daha keyfiyyətli ABŞ silahları" təklif eləmişdi. Paşinyan isə nəzəri cəhətdə bunun mümkünliyini istisna etməmişdi.

Həmin bəyanatlar isə Moskvada qəzəb doğurmuşdu və konkret olaraq, Q.Karasinin təbii ki, rəsmi Moskvanın mövqeyini ifadə edərək, Ermənistanı sərt formada hədələmişdi. Onun dənənki Ermənistan səfəri isə Con Boltonun bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevə və ondan az öncə Paşinyana telefon açmasından dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Bu xüsusda şübhə yox ki, Karasin İrəvana hansısa mesajlar aparıb.

Erməni KİV-in məlumatına görə, İrəvanda xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşdə ikitərəfli əhəmiyyət daşıyan bir sıra məsələlər, həmçinin Qarabağ mövzusu müzakirə edilib. Keçirdiyi brifinqdə rusiyalı diplomat deyib ki, "təxmini yarım gün ərzində ikitərəfli əlaqələrə dair bütün məsələləri, o cümlədən Avrasiya Birliyi, KTMT mövzularını müzakirə ediblər".

"Biz əməkdaşlığı inkişaf etdiririk və etdirməyə davam edəcəyik", - deyə o bildirib. Qarabağ konfliktindən söz açan rusiyalı diplomat ümid etdiyini bildirib ki, münəqişə tərəfləri arasında təmaslar liderlər və XİN rəhbərləri səviyyəsində davam etdiriləcək. "İndi çox vacibdir ki, Dağlıq Qarabağ konfliktini ətrafında situasiya proqnoz edilən olsun. Beynəlxalq birlik bir şeydə yekdildir ki, məsələnin həllində güc ssenariləri qəti şəkildə istisna edilməlidir" - Karasin deyib.

Yeni bununla o, xəfif şəkildə işarə edib ki, Rusiya Ermənistanına qarşı Azərbaycanın hərbi güc tətbiqinə qarşıdır. Başqa sözlə, işğalçının əsas təhlükəsizlik qaranlı olaraq qalır, yetər ki, o, Rusiya orbitindən uzaqlaşmağa cəhd eləməsin.

Karasin İrəvanda Ermənistan başqa bir reverans da etməyə çalışıb. Belə ki, Gürcüstanla münasibətlərin normallaşması üzrə Rusiyanın səlahiyyətli şəxsi vəzifəsini də icra edən diplomat 2011-ci ildə İsveçrənin vasitəçiliyi və zəmanəti ilə əldə edilmiş gömrük anlaşmasının, nəhayət, rəsmi Tiflis tərəfindən təsdiqlənəcəyinə və Ermənistan da daha bir neç-

liyyat dəhlizinin açılacağına ümid etdiyini söyləyib.

"Biz öz üzərimizə götürdüyümüz öhdəliklərə sadıq. Ancaq regionda problemlər var, bir sıra dövlətlərin siyasi statusu ilə bağlı fikir ayrılıqları mövcuddur. Dəhlizin (Abxaziya dəmir yolunun - "YM") keçəcəyi Cənubi Osetiya ilə bağlı problemlər var və s. Bunlar incə məsələlərdir. Biz gürcülər və isveçrəlilərlə müzakirələri davam etdirəcək və erməni tərəfini məlumatlandıracağıq", - deyə o əlavə edib.

Maraqlıdır ki, Qriqori Karasin İrəvanda ikən Ermənistanın Rusiyadan Su-30SM qırıcılarının alınmasına dair müqavilə bağladığı xəbəri yayılıb.

"Ermənistan Rusiyadan çoxməqsədli Su-30SM qırıcılarının alınması yönündə işləməkdə davam edir. Ermənistan bununla bağlı Rusiya ilə müvafiq anlaşma imzalayıb. Bundan əlavə nəse dəyə bilmərəm".

"Yeni Müsavat" xəbər verir ki, bu barədə düşmənlərin Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsruni Ovanisyan deyib. Jurnalistin "Bəs həmin qırıcılar alınımı, yoxsa hələ gözlənilir" deyə sualına cavabında Ovanisyan "Proses o vaxt başa çatmış sayılacaq ki, qırıcılar Ermənistan olacaq" deyib.

Yeni əslində Rusiya hələ Ermənistan qırıcı verməyib. Böyük ehtimalla, Moskva bunun ətrafında İrəvanla maksimum siyasi bazarlıq eləməyə çalışacaq. Həmçinin söhbətin təlim, yoxsa döyüş qırıcılarından getdiyi də bilinmir. Bundan əlavə, 100 milyon dollar gü-

zəşli kredit anlaşması çərçivəsində bu qırıcılardan vur-tut 2 ədəd almaq mümkündür. Çünki təyyarənin birinin qiyməti 50 milyon dollara yaxındır. O da hələ bilinmir ki, onlara nəzarət müştərəklə olacaq, yoxsa yox. Hər halda, Kremlin şirkətləndirici təklifi qüvvədədir.

Əlavə edək ki, Su-30SM, 4+ nəsil çoxməqsədli qırıcıdır. Hava hədəfləri ilə yanaşı yərrüstü hədəfləri də vurur, habelə kəşfiyyat aparır. Onu da qeyd edək ki, hərbi təhlilçilərə görə, Azərbaycan postsovet regionunda Rusiyadan sonra ən güclü hərbi hava qüvvələrinə malik olan ölkələrdən biridir. Hələ ki Azərbaycan HHQ-nin silahlanmasında 4-cü nəsil qırıcılar yoxdur. Azərbaycan belə qırıcıları almaq üçün danışıqlar aparır, Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınmasına dair ilkin razılaşmanın mövcud olduğu bildirilir (virtualaz.org).

Beləcə, rəsmi Moskva hələ ki forpost statusunda qalmaqda davam edən Ermənistan münasibətdə "qamçı və kökə" siyasətinə sadıqdır. Kreml bir yandan, özünü "yaxşı aparmayan" Ermənistanı hədələyir, ona satdığı təbii qazın qiymətini artırır, o biri yandan, işğalçı ölkəyə ucuz rus silahlarının tədarüki yönündə yeni anlaşmadan da vaz keçmir, ermənilərə Gürcüstan ərazisindən dəhliz vədi verir və s. Bu siyasət yəqin ki, Putinin Paşinyanla bağlı yekun və qəti qərarından sonra dəyişəcək. Hansı tərəfə - onu da görəcəyik...


☐ "Yeni Müsavat"ın analitik xidməti

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvaya səfərə gedib. QMI-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərdə iştirak məqsədi ilə baş tutur.

məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq.

Moskvada fəaliyyət göstərən "Əhli-beyt" İslam Cəmiyyətinin sədri Nizami Baloğlanov bu şəhərdə yaşayan azərbaycanlı dindarların dövlətimizi

İndi isə QMI sədri şəxsi nüfuzundan istifadə edərək Rusiya dini lideri vasitəsilə problemi həll etməyə çalışır. Daha bir maraqlı detal isə Şeyxin Moskvada diaspor təmsilçiləri və eləcə də dindar-



Almaniya nümayəndə heyəti prezidentlə görüşdü

Alman şirkətləri Azərbaycandakı sənaye zonalarına maraq göstərir

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Tomas Baraysın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq prosesinin davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişləncəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söylədi.

Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını bildirdi və Almaniyanın Federal Kansleri xanım Angela Merkelin salamlarını dövlətimizin başçısına çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirdi. Tomas Barays səfərdən öncə Angela Merkelə görüşdüyünü qeyd edərək bildirdi ki, xanım Kansler Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsindən çox məmnundur. Ölkələrimizin ortaq tarixə malik olduğunu deyən Tomas Barays Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd edildiyini vurğulayaraq Prezident İlham Əliyevin bu mühüm tədbirə böyük töhfə verdiyini bildirdi. O, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif sahələri təmsil edən nümayəndələrin daxil olduğunu qeyd edərək onların Azərbaycanın əsl dostları olduğunu dedi və bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olundu, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edildi.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniyanın Federal Kanslərinə çatdırmağı xahiş etdi.

Şeyx Kremldə rəsmi qəbulda

QMI sədri Moskvada azərbaycanlıların məscid problemini həll edir

Patriarx Kiril Şeyxülislamı da bu tədbirə dəvət edib. Səfərdə Şeyxi Milli Məclisin deputatları Hikmət Babaoğlu, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov müşayiət edir.

Yanvarın 30-da şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Görüş zamanı şeyxülislam patriarx seçilməsinin 10 illiyi münasibətilə təbrik edib. Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. "Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdır. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük", - deyərək qeyd edib.

Şeyx Kirillə görüşdə Moskvada azərbaycanlıların ibadət yeri məsələsinə qaldırılıb. Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən şeyxülislam dövlət başçılarının arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaratdığı vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olduğunu, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam deyib: "Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılınsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər".

Eyni zamanda QMI sədri Patriarx Kirill Azərbaycanı səfərə dəvət edib. Rusiya patriarxı bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə ilə hər görüşə böyük əhəmiyyət verir və onun İslam aləmində əlaqələndirici rolunu yüksək qiymətləndirir. O deyib ki, bu gö-

rüşlər və əldə edilən razılıqlar icmalarımız üçün olduqca əhəmiyyətlidir. Patriarx Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu qeyd edib. O, Azərbaycanda dinlərarası münasibətlərə və Rus Pravoslav Kilsəsinin nümayəndəliyinə xoş münasibəti xüsusi diqqətə çatdırıb.

Elə həmin gün Şeyxülislam Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Azərtaçın məlumatına görə, görüşə Moskvanın Otradnoye rayonunda yerləşən "İnam" məscidinin bağlanması ilə əlaqədar narazılıq edən dindarlar da qatılıblar.

Azərbaycanın Moskvadakı səfirliyində keçirilən görüşdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, Rusiyada da, Azərbaycanda da din dövlətdən ayrılır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı "İnam" məscidinin bağlanması məsələsinə, əslində Rusiya dövləti həll etməlidir. "Düşünürəm ki, Azərbaycan dövlətinin, Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək", - deyərək diplomat bildirdi.

Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, o bir şeyxülislam kimi Moskvada azərbaycanlıların ibadət yerinə yerinə yetirmələri üçün bir neçə məscidinin olmasını istəyir. Şeyx bildirib ki, indi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətgahları bərpa etmək imkanı var.

"İnam" məscidinin bağlanması xəbərdar olduğunu söyləyən şeyxülislam qeyd edib ki, Patriarx Kirill ilə görüşdə də bu məsələni qaldıraraq "Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün bizə yer ayrılınsın. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaniyə də bu məsələ ilə bağlı məktub göndərmişəm".

QMI sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması



zin başçısına ünvanlıqları məktubu şeyxülislama təqdim edib.

Xatırladaq ki, Moskvadakı Azərbaycan məscidi ilə bağlı problemi yanvarın 17-də "Yeni Müsavat" qəzeti olaraq yazmışdıq. Ancaq dövlət qurumlarından xarici ölkə olması səbəbindən bu məsələyə müdaxilə olunmayacağı bildirilmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq verilən açıqlamada sözügedən məscidin Azərbaycanın müvafiq qurumları ilə əlaqəsinin olmadığı bildirilmişdi. Sitat: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə, sözügedən ibadət yeri məscid deyil. Moskva şəhərində vaxtilə bir qrup azərbaycanlı ibadət üçün icarəyə götürüdükləri və toplandıqları məntəqədən namazgah kimi istifadə ediblər. Həmin obyektin Azərbaycan dövlətinə və Qafqaz Müsəlmanları İdarəsinə heç bir tabeçiliyi olmayıb".

ların nümayəndələri ilə görüşməsi olub. Ehtimal ki, yaxın zamanlarda məscid məsələsi öz həllini tapacaq.

Siyasi şərhçi Elxan Şahinoğlu Şeyxülislamın Moskva səfərini uğurlu hesab edir. Onun sözlərinə görə, bu səfərin əsas uğuru Şeyxin Moskvada azərbaycanlılara məscid tikilməsi məsələsinə qaldırması oldu. Sitat: "Rusiya Patriarxı ilə görüşdən belə anladım ki, Paşazadənin əsas məqsədi Moskvada azərbaycanlıların məscidinin tikintisinə icazə almaq idi. Və bu istəyini Kirillə çatdırdı və mənə müsbət cavab alacaq. Ən böyük nəticə mənə bu idi".

QMI-dən bildirdilər ki, Şeyxülislamın Moskva səfəri yanvarın 31-də də davam edəcək və Şeyxülislam və rəhbərlik etdiyi nümayəndə heyəti Kremldə Rusiya dövlət rəhbərlərinin də qatıldığı təntənəli qəbulda iştirak edəcək.

✎ **Kənan RÜVŞƏNOĞLU,**
"Yeni Müsavat"

Ü mumdünya Səhiyyə Təşkilatı Azərbaycanada 16 nəfərin donuz qripinə yoluxmasına dair xəbər yayıb.

Medicina.az xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda A/H1N1 virusuna (donuz qripini) yoluxma halının təsdiqini tapdığını bildirib.

Saytın əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda donuz qripinə yoluxma qeydə alınmayıb.

ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda A/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i A/H3, 22-i A virusudur.

Hazırda donuz qripini kimi tanınan H1N1 virusunun törətdiyi qripə əvvəllər "ağır keçən qrip" deyirdilər. Xəstəlik donuzlar arasında daha çox yayıldığına görə isə donuz qripini adlandırılır. Azərbaycanda hələ donuz qripindən xəstələnmə hadisəsi qeydə alınmayıb". Bu barədə bir neçə gün əvvəl "Sputnik Azərbaycan"da açıqlamasında tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsim Quliyev deyib.

N.Quliyevin sözlərinə gö-

"Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub" iddiası

Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının məlumatını təkzib etdi; **professor:** "Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin?"



rə, müvafiq qurumlar tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə virusa qarşı xüsusi tədbirlər görülür: "Keçən ilin oktyabr ayından virus xəstəlikləri ilə mübarizəyə dair nazirin əmri var. Nazirliyin nəzdində Taun Əleyhinə Mərkəz fəaliyyət gös-

tərir ki, qış aylarında bu xəstəliklərə nəzarət etmək mümkün olsun. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət gərgindir, ancaq ölkədə epidemiyaya halında hər hansı bir virusun törətdiyi xəstəlik mövcud deyil" - deyir, baş pediatr edib.

O, habelə diqqətə çatdırıb ki, donuz qripini dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda olub: "Amma heç vaxt epidemiyaya halını almayıb. Əvvəllər virusoloji müayinələr, müasir referens laboratoriyalar olmadığına görə, onların hamı-

sını qrip və qripəbənzər xəstəliklər adlandırıldı. Sonradan qriplərin tərkibi araşdırıldı. İndi donuz qripinə H1N1, "quş qripini" H5N1 virusu deyilir". Professor onu da əlavə edib ki, Azərbaycanda Ukraynada, Gürcüstanda olduğu kimi təhlükənin olması mümkün deyil.

Gürcüstanda isə donuz qripindən 20 nəfərin ölümü laboratoriyaya şəraitində təsdiq olunub. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildi-

rib. Onun sözlərinə görə, son dörd həftə ərzində A (H1N1) virusunun yayılmasında azalma qeydə alınır: "Azalma yalnız yayılma baxımından deyil, xəstəxanaya yerləşdirilmə baxımından da müşahidə olunur. Azalma kəskin olmasa da, istənilən halda artım tempi yoxdur. Təcili tibbi yardım və 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə müraciətlərin sayı da azalır".

A.Qamkrelidze deyib ki, donuz qripini ilə bağlı dəqiqləşdirilmiş məlumatlar qrip mövsümünün sonunda açıqlanacaq.

"Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin?". Tibb elmləri doktoru, professor Adil Qeybullayev isə yerli mediaya müsahibəsində deyib ki, donuz qripini hava damcı yolu ilə yayılır və buna görə Gürcüstandan Azərbaycana da keçəcək: "Düzdür, bizdə statistika bəzən gizlədilir, amma hesab edirəm ki, buna ciddi yanaşılmalıdır. Yeni, statistika-yə, formal şeylərə yox, real nəticələrə baxılmalıdır".

Azərbaycanda donuz qripinə yoluxma şübhəsi varmı? Professor cavab verir ki, rəsmi statistika görə, yoxdur, amma o, şübhələndiyini gizlədir: "Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin? Ona görə də istisna etməyirəm. Yəqin ki, burada da olacaq. O ki qaldı rəsmi statistikanın bunu deyib-dəməyəcəyinə, bəli, bu, sual altındadır".

Professor bir məqamı - Azərbaycanda əhəlinin immun sisteminin zəif olduğunu da xüsusilə vurğulayır. O, bunu ərzağın aşağı keyfiyyətli olması, əhəlinin stress altında yaşaması ilə izah edib.

Göründüyü kimi, xəstəliklə bağlı ziddiyyətli məlumatlar kifayət qədərdir.

ORXAN, "Yeni Müsavat"

Cahangir Hacıyevin "udduğu" milyardları qaytarmasının səbəbi

Sabiq bankirin müvafiq qurumlarla razılaşdığı və mənimsədiyi pulları azadlıqda qalması üçün təhvil verəcəyi bildirilirdi, amma...


H əbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ətrafında gedən müzakirələr səngimək bilmir. Sabiq bankir son üç ildən gündəmi zəbt etməkdə davam edir.

Onunla bağlı müzakirələrin əsasını dövlət büdcəsinə ziyan vuraraq, mənimsədiyi külli miqdarda vəsaitlər təşkil edir. Eyni zamanda, C.Hacıyevin həyat yoldaşı Zəmirə Hacıyevanın Londonda ərinin öz ölkəsindən oğurlayıb xarici banklara yerləşdirdiyi dövlət vəsaitləri hesabına yaşadığı lüks həyat sabiq bankiri daha çox gündəmdə saxlayır.

Beynəlxalq Bankın sabiq rəhbərindən dövlət büdcəsindən soyduğu vəsaitləri geri qaytarmağın mümkün olub-olmayacağı yönündə ən müxtəlif fikirlər səslənir. 2015-ci ilin əvvəllərində Azərbaycanda ilk devalvasiya baş verəndən sonra C.Hacıyevla bağlı şok faktlar üzə çıxmış və onun həbsi tələbləri artmışdı. Lakin sabiq bankir gözlənilmədən çox gec həbs edilmişdi. Həmin vaxt onun müvafiq qurumlarla razı-

laşdığı və mənimsədiyi pulları azadlıqda qalması üçün təhvil verəcəyi bildirilirdi. Amma bunların heç biri baş vermədi və sonunda C.Hacıyev üçün həbsxana yolu göründü. Ondan sonra da sabiq bankirin mənimsədiyi milyonları, milyardları geri qaytaracağına ümidlər var idi. İndiyə qədər baş verənlər artıq onu deməyə əsas verir ki, C.Hacıyev həbsxana həyatını seçib. Onun nə üçün belə etdiyi ciddi suallar doğurur.

Hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, təkə Cahangir Hacıyev deyil, Beynəlxalq Banka xeyli borcu olan kredit oliqarxları var: "Bu oliqarxların milyonlarla borcu var. Cahangir Hacıyevin isə yəqin milyardlarıdır. Sadəcə biz bilməliyik ki, bu pullar necə mənimsənilib, necə xərclənib. Mexanizmi başa düşəndə bilir-



sən ki, bu pulların tam qayıtması mümkün deyil. Birincisi o qəder pul qazanan adam onu həm də necə gəldi xərcləyir. Məsələn, Cahangir Hacıyevin həyat yoldaşı Zəmirə Hacıyeva tamamilə boş-boş şeylərə milyonlar xərcləyir. Bu hələ bizim bildiyimizdir. Qızıl və başqa şeylərə pulların bir qismi xərclənib. Bu gün hətta o əşya-

ları satışa çıxarsa belə heç o pulun yarısına getməyəcək. Belə insanlarda bədxərclilik daha çox olur. Hətta qiyməti az olan şeylərə belə çox pul xərcləyirlər. Çoxlu xarici səfərlər, bahalı otellər, zinət əşyaları, incəsənət əsərləri belə pullarla əldə olunur. Bu pulları necə qaytarmaq olar? Mümkünsüz bir şeydir. Bu vəsaitlər artıq

xərclənib. Bundan başqa qohumları da unutmaq olmaz. Hər kəs bilməlidir ki, Azərbaycanda Cahangir Hacıyev və onun kimilərinin qazandıqlarının əsas kəfini qohumları görür. İndi nə qədər pis olsalar da, hər halda bütün günü işləyiblər. Belə şəxslərin qohumları da az kredit götürümlər və sağa-sola götürdüklərini xərcləyirlər. Yəqin ki, Cahangir Hacıyevin ailəsində xaricdə əmlakları olanlar var. Zəmirə Hacıyevanın timsalında bunu deyə bilərik. Amma bu əmlaklar mənimsənən vəsaitlərin heç 50%-i belə deyil. Dəfələrlə dediyim sözləri bir daha təkrarlayıram ki, Cahangir Hacıyev bu pulları tək yeyə bilməzdi. Birincisi ona ətrafı kömək etməli idi, onun müavinlərini, departament rəhbərlərini, şöbə müdirələrini və digər vəzifə sahiblərini nəzərdə tuturam. Bir krediti vermək üçün bir neçə departament rəisinin imzası lazımdır. Kredit Komitəsinin qərarı da vacibdir. Həmin şəxslər bilmirdilər ki, bu kreditlər qanunsuz verilir? Deməli onların da payı olub, bir növ onlara "dolya" verilib. Ola bilər ki, müvafiq dövlət orqanları yoxlamalara gələndə onlara da pullar verilib, yəni bizim işə qarışma. Belə nəticəyə gəlmək olar ki, Cahangir Hacıyevdə bu gün o qədər pul yoxdur. Bir daha deyirəm ki, mənimsədiyi bildirilən vəsaitin 50%-nin belə onda olduğuna inanmıram. Bu baxımdan o düşünür ki, əgər pulların 30-40%-ni qaytara bilərəmsə, məni istənilən halda bağışlamayacaqlar, ailəm isə pulsuz qalacaq yaxud hansı yollarla mənə buraxsalar, pulum olma-

yacaq. Belə şəxslər və onların ailələri lüks həyata öyrəşiblər. Ona görə heç nəyi geri qaytarmamaqda qərarlı görünür. Cahangir Hacıyev azad ediləcəyinə inanmır və bunun üçün də düşünür ki, içəridə oturmaq, ailəm də həmin pullardan xırmı-xırmı xərcləsin. Belə şəxslərin psixologiyası bu şəkildədir".

Ə.Həsənov bu vəsaitlərin gələcək taleyi barədə də danışdı: "Hesab edirəm ki, bu vəsaitlərin bir qismini qaytarmaq olar. Hansı ki, Cahangir Hacıyevin ailəsinin adında olan əmlaklardır. Yaxud da sübut olunsun ki, qohumlarının adlarına xaricdə əmlaklar var. Bu zaman xarici hüquq mühafizə orqanları ilə əməkdaşlıq edərək pulları qaytarmaq olar. Söhbət burada Böyük Britaniyadan gedirsə, biz ətraflı Britaniya Məhkəməsinə məlumat verməliyik. Belə olan halda müəyyən şanslar var. Mən dəfələrlə demişəm ki, Azərbaycanın özündə elə şəxslər var ki, bu gün də vəzifədədirlər, Beynəlxalq Bankın özündə, dövlət orqanlarında vəzifə tutublar. Onlar məsələnin üstününü açılmasında maraqlı deyillər. Yaxşı bilirlər ki, işin üstü açılrsa, onların da günahlarının olduğu üzə çıxacaq. Bütün bunlara görə düşünürəm ki, Beynəlxalq Bankın işi ilə bağlı xüsusi əlahiddə komissiya yaradılmalıdır. Bu komissiya tam müstəqil şəxslərdən təşkil olunmalıdır ki, hər şeyin üstü açılsın. Belə halda digər günahı olan şəxsləri də məsuliyyətə cəlb etmək mümkün olacaq".

CAVANŞİR ABBASLI, "Yeni Müsavat"

Gürcüstanın əsas qaz təchizatçısı olan "SOCAR Georgia Gas" (SGG, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti) martın 1-dən pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifin 10,5 faiz artırılaraq 1 kub metrə görə ƏDV daxil 0,95 lariyə (cari məzənnə üzrə 0,36 dollar (təxminən 61 qəpik)) qaldırılacağını elan edib.

SGG-nin məlumatında bildirildiyinə görə, "qiymət dəyişikliyi milli valyutanın (larinin) ABŞ dollarına görə məzənnəsinin və qaz paylaşımı tarifinin dəyişməsi ilə bağlıdır".

Məlumatda o da deyilir ki, uzun illərdir bütün Gürcüstana təbii qazın nəqlini və paylaşımını həyata keçirən "SOCAR Georgia Gas Ltd" bu günə kimi regionda qazlaşdırılmanın və qaz infrastrukturunun inkişafına 300 milyon dollardan çox vəsait yatırıb və bunun nəticəsində yüz minlərlə ailə və kommersiya obyektinə təbii qazdan istifadə imkanı əldə ediblər.

2018-ci ildə Azərbaycandan Gürcüstana 2,208 milyard kub metr qaz nəql olunub ki, bu da 2017-ci ildə olduğundan 22,8 faiz çoxdur. Gürcüstanın 2019-cu il üçün təbii qaz balansına görə, respublika Azərbaycandan 2 milyard 591,5 milyon kub metr qaz idxal etməyi planlaşdırır.

Qeyd edək ki, ötən ilin dekabrında Gürcüstanda əhaliyə satılan qazın qiyməti aşağı salınıb. Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının qərarına əsasən SOCAR abonentlərinə satılan təbii qazın 1 kub-metrinin qiyməti 0,011 tetri aşağı salınıb. 1 yanvar 2019-cu ildən etibarən SGG təbii qazın 1 kubmetrini əhaliyə 56,929 tetriyə (21,4 sent və ya 97 qəpiyə) satır.

Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının digər bir qərarı ilə Tiflis əhalisinə satılan təbii qazın qiyməti 0,014 tetri aşağı salınıb. 1 yanvar 2019-cu ildən etibarən paytaxt əhalisinə 1 kub metri təbii qaz 46,193 tetriyə (17,3 sent və ya 29,4 qəpiyə) satılır.

Gürcüstanda kommersiya qurumlarına satılan qazın qiymətindəki dəyişiklik Azərbaycanda da eyni addımın atılıb-atılmayacağına dair müzakirələrə səbəb olub. Bununla bağlı "Yeni Müsavat"ın suallarını cavablandıran SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkilat idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, həm Gürcüstanda, həm də Azərbaycanda qazın qiymətini tam olaraq paylayıcı deyil, müvafiq dövlət qurumları müəyyənləşdirir: "Gürcüstanda əsasən əhəlidən olan sosial istehlakçılar üçün təbii qazın tarifini müvafiq dövlət qurumu təyin edir, əsasən sənayeyə aid olan kommersiya istehlakçıları üçün satış qiymətini isə qazpaylayıcı şirkət təyin edir. Hazırda Gürcüstanda sosial istehlakçılar təbii qazın 1 kubmetrini 57 tetrindən tarifi ilə alır. Bu, AZN ifadəsi ilə 37 qəpik civarındadır, Azərbaycanda isə

bildiyiniz kimi, əhali üçün tarif limitdən əvvəl 10 qəpik, limitdən sonra 20 qəpikdir. Kommersiya istehlakçıları isə yeni tariflə qazın 1 kubmetrini 95 tetriyə alacaq (bu da AZN ilə təqribən 60 qəpiyə bərabərdir). Bunu da qeyd edim ki, Azərbaycan bazarının istehlak həcmi Gürcüstan bazarından 5 dəfə yüksəkdir və ötən il 11,2 milyard kub metr təşkil etmişdir".

İ.Əhmədov bildirir ki, SO-

tehsal məqsədləri üçün təbii qaz istehlak edən elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı (aylıq istehlakı 10 milyon m³-dən az olmamaq şərti ilə) hər min kub metr üçün 120 manata, digər qurumlara isə 200 manata həyata keçirilir.

İ.Əhmədovun sözlərinə görə, hazırda və növbəti illərdə Azərbaycanda təbii qaz qiymətinin söhbət gedə bilməz: "Əksinə, təbii qaz

qiyməti artmağa başlayıb. Bu qaz toplama mövsümündə anbarlara əvvəlki illərdən daha çox - 3,1 milyard kubmetrdən çox qaz tədarük edilib. Bundan əlavə, qaz hasilatı da davam edir. Qış aylarında tələbat artdığına görə hasil edilən qazla yanaşı, tədarük edilən qaz da istehlakçılara verilir. İxracatçıların izafə qalan həcmi bir hissəsidir".

O, ayrı-ayrı yerlərdə qaz

Günün sualı: qazın qiyməti artmağa bilər(mi)

Gürcüstanda kommersiya qurumlarına satılan qazın qiymətindəki dəyişiklik Azərbaycanda da eyni addımın atılıb-atılmayacağına dair müzakirələrə səbəb olub



CAR öz imkanları ilə hasil etdiyi qazın, demək olar, bütün həcmi (6,5 milyard kub metr) Azərbaycanın daxili tələbatına yönəldir: "Üstəlik, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlardan müxtəlif kommersiya şərtləri əsasında əlavə qaz həcmi əldə olunur. SOCAR-ın sərəncamında olan təbii qaz həcmi 89 faizi məhz Azərbaycan bazarına verilir, bununla da Azərbaycanın ötən ildə qaza olan tələbatı tam qarşılanmışdır. İzafə qalan 2 milyard kub metrə yaxın qaz həcmi yeraltı qaz anbarlarında əlavə olar tədarük edilmiş və cəmi 1,4 milyard kub metr birbaşa SOCAR tərəfindən ixrac edilmişdir".

Qeyd edək ki, Azərbaycan Tarif Şurasının 2016-cı ildə qəbul etdiyi qərara əsasən əhali təbii qazın illik istehlak həcmi 1700 kubmetrdən (1700 m³ daxil) olan hissəsi üçün 10 qəpik, illik istehlak həcmi 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik ödəyir. Qeyri-əhali qrupuna gəlincə, magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla is-

bolluğu olduğuna görə idxaldan imtina edilib. 2018-ci ildə SOCAR 11,2 milyard kub metr həcmində təbii qazı Azərbaycanın daxili tələbatını təminatı məqsədi ilə istifadə edib. Daxili tələbat tam ödənilib. Azərbaycandan ixrac olunan qaz əsasən beynəlxalq konsorsium ("Şahdəniz"-REP.) tərəfindən ixrac edilir. SOCAR daxili tələbatı tam ödənildikdən sonra izafə qalan, cüzi həcmdə qazı ixracatçıya yönəldir ki, bu da, əsasən, üçüncü tərəflərdən (konsorsium, idxal) yay aylarında alınan qaz həcməlidir. Belə ki, qaz anbarlarının potensialından istifadə edərək yay aylarında qazı alıb saxlayıb, qış aylarında - qazın qiyməti qalxanda alınan qazı xaricə ixrac etmişik. Bununla da ölkəyə əlavə gəlir gətirilib. Ötən il 1,42 milyard kub metr qaz ixrac edilib".

SOCAR rəsmisi deyir ki, daxili bazarın qazla təminatında heç vaxt problem yaranmayıb: "Bu il xaricdən idxal olunaraq anbarlarda saxlanılan, sonra isə ixrac edilən qaz həcmindən imtina etdik. Ar-

teminatı ilə bağlı hər hansı problem yaranmış halda, bunun qaz qıtlığı ilə deyil, boru sisteminin köhnəlməsindən yaranan sızmalara bağlı olduğunu bildirir. Onun sözlərinə görə, "Azəriqaz" istehsalat Birliyi bununla məşğul olur, yeni xətlər çəkilir, köhnə xətlər mütəmadi yenilənir.

Qeyd edək ki, ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 milyard kub metr təşkil edib ki, bu da 2017-ci ilə müqayisədə 11 faiz çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard kub metr, Gürcüstan bazarına isə 2,21 milyard kub metr təbii qaz ixrac olunub.

Bu ildən SOCAR Türkiyədə də qazpaylama işini həyata keçirməyə başlayır. Belə ki, şirkət Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən "EWE Turkey Holding"i və qrupa daxil olan şirkətləri satın alıb. Satınalma işlərinə Rəqəbət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

□ DÜNYA, "Yeni Müsavat"



Bu il "Formula-1" 60 milyon dollara başa gələcək

2019 -cu ildə keçiriləcək "Formula-1" yarışları üçün Bakı 60 milyon dollar ödəyəcək. Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

"Azərbaycandakı yarış təxminən 60 milyon dollara başa gələcək. Özü də hər növbəti mərhələ, hələ Berni Ekklistonun vaxtında tətbiq olunan qaydalara əsasən (2017-ci ilə qədər "Formula-1"ə məhz o, rəhbərlik edib), əvvəlkidən 5-10% daha baha olacaq", - deyərək vurğulayıb.

Yeri gəlmişkən, bu il aprelin 26-28-də dördüncü dəfə keçiriləcək "Formula-1" Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir. Proses fevralın 28-də saat 17:00-da başa çatacaq.

Onu da qeyd edək ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə 2019-cu il "Formula-1" dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kursiyaya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-in rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.



Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldıldı

2018 -ci il dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədilə keçirilən sorğular nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.

QSC-dən virtualaz.org-a verilən məlumata görə, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.

Belə ki, bu vaxta qədər gününün hərəkətdə olan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarında isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarında yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.

Yanvarın 31-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisdə partiyayı təmsil edən deputatlarla görüş keçirilib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu görüşün partiyayı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

YAP deputatlarının seçiciləri ilə mütəmadi görüşlər keçirməsi, seçicilərin problemlərinin daha sıx dinlənməsi, həllinə çalışılması, ölkənin və hakimiyyətin maraqları ilə bağlı gündəmdə olan aktual mövzuların müzakirəsində aktiv iştirak etmələri tapşırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də olub. Həmin seçkilərdə 125 deputat mandatından 71-ni hakim Yeni Azərbaycan Partiyasının siyahısındakı namizədlər əldə edib. Seçkidən sonra nəticələri ləğv edilən 90 sayılı Ağdaş seçki dairəsində 2016-cı il iyunun 18-də keçirilən təkrar seçkilərdə isə YAP-ın namizədi, partiyanın rayon təşkilatının sədri Cavid Osmanov deputat mandatı əldə edib. Bununla da YAP-ın deputatlarının sayı 72-yə çatıb. 2018-ci ilin aprelində keçirilən növbədənənar prezident seçkilərindən sonra prezident il-



Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra onun deputat fəaliyyətinə xitam verilib.

Milli Məclisin daha bir YAP-çı deputatı Astan Şahverdiyev isə vəfat edib. Bu səbəbdən Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur. Hakim partiyanın deputatlarının hazırkı sayı isə 68 nəfərdir. Sözügedən 68

seçilir. Bu isə o deməkdir ki, hakimiyyətin dəstəyi ilə mandat sahibi olanların təxminən 10 faizi deputat kimi aktivdirlər və günün tələblərinə cavab verə bilərlər.

Milli Məclisin deputatı Zahid Oruc "Yeni Müsavat"a ötən həftə müsahibəsində aktiv olmayan, hakimiyyətə qarşı hücumlara reaksiya verməyib susqunluq nümayiş etdirən deputatları tənqid etmişdi. O bildirmişdi ki, indiki zamanda siyasi və ideoloji işin intensiv-

olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir: "Necə deyirlər, korrupsiya və bürokratiyanın ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər biri bizə görə qiymətli olmalıdır. Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusu"dur.

Zahid Orucun bununla hakim partiyanın deputatlığa namizədlər siyahısı ilə deputat mandatı qazanan, özünü hakimiyyətə yönümlü elan edən, lakin "danışmaq qızıdır" yanaşması ilə davranan Milli Məclis üzvlərini nəzərdə tutduğu bellidir. Siyasi analitiklər hesab edir ki, əslində Z.Oruc bu fikirlərlə yaxasını kənarında tutmaq taktikası seçən, heç bir ictimai müzakirələrə qatılmayan, medianı qaçan, hakimiyyətin siyasətinin müdafiəsi istiqamətində fəaliyyəti olmayan deputatlara iqtidarda münasibətin necə olacağını anonsunu vermiş olub. Deputatın sözlərindən belə qənaətə gəlmək olar ki, yoxluğu ilə varlığı bilinməyən deputatlar növbəti seçkilərdə YAP-ın namizədlər siyahısına daxil edilməyəcəklər. Odur ki, YAP mandatı daşıyan deputatlarla keçirilən dənənki görüş maraq doğurmaya bilmez.

□ **Etibar SEYİDAĞA, "Yeni Müsavat"**

Hakimiyyət 68 deputatını topladı, ciddi tapşırıqlar verildi

Deputatlara seçiciləri ilə mütəmadi görüşlər keçirmələri, onların problemlərinin həlli, ölkənin və hakimiyyətin maraqları ilə bağlı mövzularda aktiv iştirakları tapşırılıb

ham Əliyevin imzaladığı sərəncamlarla 4 nəfər deputat Nazirlər Kabinetinin yeni tərkibində

yer alıb. Qanunvericiliyin tələbinə görə həmin şəxslərin deputat mandatına xitam verilib.

deputatdan ictimai-siyasi aktivliyinə, baş verən hadisələrə reaksiyasına görə 5-6 nəfəri

liyi birə-beş qat artırılmalıdır. Onun sözlərinə görə, ağır artilleriyanı işə salmaq elan

Hökumət nağd pulla ticarətə qarşı

Samir Əliyev: "Qeyri-nağd ödəniş üçün yetərli infrastruktur yoxdur"

Azərbaycan Mərkəzi Bankı (AMB) cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə fevralın 1-dən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək "Kartla ödə, kartla qazan" adlı stimullaşdırıcı lotereyaya start verir.

Qurumun bununla bağlı yaydığı açıqlamaya görə, üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparılan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək. Yəni 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək. Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanılıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotere-



yada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcək. Lotereya dövründə ümumilikdə ölkə üzrə 1800 nəfərin qalib olacağı planlaşdırılır.

Qeyd edək ki, hökumət nağdsız ödənişlərin həcmnin artırılması üçün digər addımlar da atır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ildən pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə, yəni POS-terminallar vasitəsilə, sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçılardan, yəni fiziki

şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması nəzərdə tutulur.

Tətbiq olunacaq yeniliyə əsasən, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı olan kəs, topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək. Belə ki, vətəndaş aldığı mala görə əgər ödənişi nağdsız həyata keçiribse, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-nin 15 faizini, nağd şəkildə edibse 10 faizini geri alacaq.

Bundan əlavə, 2016-cı il-

dən etibarən fiziki və hüquqi şəxslərin müxtəlif xidmətlərin göstərilməsi zamanı ödənişləri qeyri-nağd formada həyata keçirmələri məcburi olub. Onlar bank hesabından nağdlaşdırılan vəsaitin 1 faizi həcmində əlavə vergiyə cəlb olunurlar və sair.

Hökumətin qeyri-nağd ödənişləri stimullaşdırmaqda məqsədi nədir? Suala cavab verən iqtisadçı-ekspert Samir Əliyevin "Yeni Müsavat"a verdiyinə görə, Azərbaycanda nağd dövriyyənin həcmi çox yüksəkdir: "İndiyədək görülən tədbirlərə rəğmən, nağd dövriyyənin həcmi böyük olaraq qalmaqdadır. Əgər inkişaf etmiş ölkələrdə qeyri-nağd dövriyyənin həcmi 80-90 faiz civarındadırsa, bizdə bu, 10 faizi güclə keçir. Bu isə ölkədə makroiqtisadi islahatların aparılmasında böyük problemlər yaradır. Qeyri-nağd dövriyyənin yüksək olması kölgə iqtisadiyyatının çiçəklənməsinə böyük töhfə verir, makroiqtisadi sabitliyin saxlanmasına yönəlik tədbirlərin effektivliyini azaldır. Buna görə də nağdsız dövriyyənin artırılması çox vacibdir. Bunun da əsas yollarından biri stimullaşdırıcı addımlardır"

Ekspertin sözlərinə görə, hökumət ilk öncə məhdudlaşdırıcı tədbirlər həyata keçirib: "Qeyri-nağd ödənişlərin aylıq həcminə limit tətbiq olundu, hesablardan vəsait çıxarılmasına 1 faizlik vergi müəyyənləşdirildi və sair. Bu addımlar nağdsız dövriyyənin artmasına gətirib çıxarsa da, yetərli sayıla bilməz. Buna görə də hökumət stimullaşdırıcı tədbirlərə el atmalı ol-



"Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq" - Elman Rüstəmov

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

O, bu cür xəbərləri sayıe adlandırıb: "Əsas olmayan boş-boş sözlər danışılır. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari il bütün makroiqtisadi stasiya, makroiqtisadi sabitlik üzərində qurulub".

E.Rüstəmov Azərbaycan neftinin dünya bazarında qiyməti ucuzlaşarsa belə dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: "Bütün bunlara görə Mərkəzi Bank və hökumətin vahid planı var. Yuxarıda qeyd etdiyim kimi, makroiqtisadi stasiya nəzərdə altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq".

Mərkəzi Bankın lotereyası da belə addımlardan biridir. Belə addımların da müəyyən irəliləyişə səbəb olacağı gözlənilir. Lakin bu addımların da ölkədə nağdsız ödəmələrlə bağlı vəziyyətdə radikal dəyişikliklərə gətirib çıxaracağını real saymıram. Çünki qeyri-nağd ödənişlərin həcmnin artması üçün zəruri infrastruktur hələ tam formalaşmayıb. Bakı və bir neçə iri şəhəri çıxarmaqla, bölgələrdə qeyri-nağd ödəniş üçün POS-terminallar çatışmır. Regionlarda yaşayayan insanların əllərindəki

kartla alış-veriş etməsi mümkün olmur. İnsanlar məcbur olurlar bankomata gedib kartlarındakı pulu çıxarıb sonra nağd alış-veriş etsinlər. Hətta Bakının özündə də iri supermarketlərdən kənarında alış-veriş üçün POS-terminal tapmaq müşkül məsələdir. Buna görə də hökumət ilk növbədə infrastruktur formalaşdırılması üçün zəruri addımlar atmalıdır. Stimullaşdırıcı tədbirlər yalnız bundan sonra effekt verə bilər".

□ **Dünya SAKİT, "Yeni Müsavat"**

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Qarabağ danışıqlarında intensivliyin yaranması məsələnin həlli istiqamətində nəhayət ki, addımlar atılacağı barədə səslənən nikbin bəyanatların fonunda kifayət qədər diqqət çəkir. Hələ ötən ilin sonlarında belə ehtimallar səslənirdi ki, Nikol Paşinyan hökuməti ölkəsini dalandan çıxartmaq, həmçinin müharibədən yayınmaq üçün güzəştlərə getməli olacaq. Hətta Ermənistanın baş nazirinin əleyhdarları bu kimi məlumatlara istinad edərək yeni hökumət başçısını xəyanətdə ittiham edirdilər. Bu ilin ilk ayında həm XİN başçılarının Paris görüşü, həm də liderlər səviyyəsində Davos Forumu çərçivəsində baş tutan danışıqlarda Qarabağ məsələsinin müzakirəsi erməni tərəfini kifayət qədər narahat edib.

Üstəlik, ABŞ diplomati Con Boltonun əvvəl N.Paşinyana, ardınca Azərbaycan prezidenti İlham Əliyevə telefon açması İrəvanda hay-küyə səbəb olub. Paşinyan Boltonla Qarabağ məsələsini müzakirə etmədiyini israrla bildirsə də, erməni ekspertlər və daxil-dəki müxalif qüvvələr, o cümlədən Daşnaksütyun Partiyası İrəvanın torpaqları işğaldan azad etməyə hazırlıq gördüyü barədə iddialar səsləndirməkdədir...

Bu arada isə ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Kouts bəyan edib ki, Dağlıq Qarabağ ətrafında münaqişənin gərginləşməsi istisna deyil. Bunun ardınca Boltonun Bakıya zəng etməsi arasında da əlaqə axtarmaq məntiqlidir.

Lakin bu arada növbəti görüşün anonsu verilib. Məlumatla görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədya-rovla erməni həmkarı Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların davam etdirilməsi üçün fevralda Almaniyada keçiriləcək 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə bilirlər. Mnatsakanyan "danışıqlar prosesində biz irəliləyə doğru gedirik" - deyib. XİN rəhbərləri arasında sonuncu görüş həmsədrlərin vasitəçiliyi ilə 16 yanvarda Fransanın paytaxtı Parisdə keçirilib və 4 saatdan çox davam edib. Sonda hər iki tərəfin əhalisinin sülhə hazırlanması yolları müzakirə edilib, razılığa gəlinib. Erməni daşnakları da məhz bundan sonra Paşinyana qarşı sərt tələblər səsləndirməyə başlayıb. Ermənilər narahatdır ki, yeni hökumət başçısı təcürbəsizlikdən geri çəkilsin və işğaldakı torpaqları Azərbaycana qaytara bilər. Amma həm ABŞ prezidenti D.Trampın, həm də C.Boltonun Qarabağla bağlı son mesajları hansısa prosesə start verildiyinə şübhə yeri qoymur. Artıq rəsmi Moskva da öz mövqeyini açıqlayıb.

"Rusiya rəsmi Bakı və İrəvan arasında son vaxtlar müxtəlif səviyyələrdə baş tutan

əlaqələri alqışlayır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova bildirib.

"Bu il Qarabağ probleminin həllini gözləmək olarmı" sualı çox çətin sualdır. Hamı istəyir ki, problemin həlli tez tapsın". Strateq.az bildirir ki, bu sözləri isə İrəvanda olan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. "Qarşıda yeni görüşlər durur. Bu görüşlər XİN rəhbərləri və iki ölkənin liderləri səviyyəsində keçiriləcək. Real nəticələr əldə etmək və irəliləmək üçün bu görüşlər yaxşı hazırlanmalıdır. Hazırda Dağlıq Qarabağ ətrafında vəziyyətin anlaşılıqlı və sakit olması son dərəcə mühümdür" - Rusiya rəsmisi deyib.

Ermənistan Respublika Partiyasının mətbuat katibi, işğalçı ölkə parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov isə "son bir ay ərzində həmin Paşinyan tərəfindən deyilən heç bir şey həyata keçirilməyib. Yalnız əksinə olub" - deyib. Erməni siyasətçi Paşinyanın baş nazir kimi Qarabağa ilk səfərini də xatırladaraq deyib: "Paşinyan 9 mayda Qarabağda bildirdi ki, "Artsax" da danışıqlar məsəsi arxasında əyləşmədən Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. Dünən isə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Əliyev-Paşinyan görüşünün hazırlanmasını bəyan etdi..."

Sabiq erməni vitse-spiker könuullərindən separatçı Bako Saakyanın İlham Əliyev-Paşinyan görüşündə iştirak etməsinin keçdiyini açıq şəkildə ifadə edib. "Bugünkü yol göstərənə (Paşinyan - red.) sual və mesajımız var: "Əgər Bako Saakyan gözələnən Əliyev-Paşinyan görüşündə iştirak etməsə, deməli, baş nazir Paşinyan ya fiaskoya uğrayıb, ya da yalan danışır" - E. Şarmazanov belə deyib.

Bakı isə artıq bu məsələdə sözünü deyib. Yəni Qarabağ məsələsində iki tərəf var: Azərbaycan və Ermənistan. Danışıqların formuluunun deyil-

Qarabağ

şilməz olduğunu əvvəlki görüşlər də təsdiqlədi. Buna baxmayaraq, erməni tərəf hələ də ümidlərini itirmir. Lakin mənə-siz yerə...

Bütün bunların səbəbkarı təbii ki, Paşinyandır. O, bir daha bəyan edib ki, Ermənistan hökuməti Qarabağ tənzimlənməsində "Sülh əvəzinə ərazilər" formuluunu müzakirə etməz. O, keçmiş prezident Levon Ter-Petrosyanın siya-

fikir mübadiləsi aparılıb. Bununla birlikdə Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Qarabağ məsələsini müzakirə etməsi ilə bağlı məlumatları təkzib edib. "Boltonla Qarabağ münaqişəsi müzakirə edilməyib. Qarabağ, yaxud Azərbaycan sözləri işlədilməyib", - baş nazir deyib.

"Son zamanlar Azərbaycan və Ermənistan arasında

ləsini qabardır və bununla da danışıqların effekt vermədiyini göstərir. Lakin Azərbaycan da bu prosesləri diqqətlə izləyir və nəzarətdə saxlayır və yəqin ki, erməni tərəfi fevral danışıqlarında daha konkret suallara cavab verməli olacaq".

Politoloq erməni baş nazirin ağır durumdakı olduğunu da diqqət çəkdi: "Paşinyan hakimiyyətə gəldikdən sonra dördüncü dəfə Rusiyaya sə-

sülh anlaşmasının imzalanacağı ilə bağlı yayılan xəbərlərin reallığa əsaslanmadığını vurğuladı: "Bu məlumatlar Rusiya ekspertlərindən başqa heç kim tərəfindən təsdiqini tapmır və heç inandırıcı da deyil".

Belə bir ərəfədə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfəri barədə yayılan məlumatlar da düşməne xəbərdarlıq sayı-

Paris və Davos danışıqlarının ardınca nəzərlər Münhen görüşünə dikildi - Ermənistan üçün seçim anı

ABŞ-dan verilən savaş xəbərdarlıqları, Ermənistandakı pessimizm, Paşinyanın ikili oyunu; Türk ordusunun Naxçıvanda yerləşdiriləcəyi xəbərləri düşməni təşvişə saldı; **Arzu Nağıyev:** "Yəqin ki, erməni tərəfi fevral danışıqlarında daha konkret suallara cavab verməli olacaq"



sətini davam etdirdiyi və ərazilərin təhvil verilməsi məsələsini müzakirə etdiyi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə belə deyib. (Virtualaz.org) "Biz "Sülh əvəzinə ərazilər" formuluunu müzakirə edə bilmərik. Hökumətimiz Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq (keçmiş və hazırkı hakimiyyətlər arasında - red.) tamamilə yanlışdır". **Qarabağ məsələsi üzrə danışıqların davam etdirilməsi haqqında danışıqların Paşinyan qeyd edib ki, bununla xarici işlər nazirləri məşğul olurlar:** "Biz Əliyevlə danışıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrərlə birlikdə tövsiyələrini təqdim edəcəklər, biz də onları müzakirə edəcəyik". Paşinyan onu da vurğulayıb ki, Davosda İlham Əliyevlə danışıqlar olmayıb, qeyri-rəsmi ünsiyyət olub və bu zaman

Dağlıq Qarabağ münaqişəsi üzrə artan görüşlər tərəflər arasında qarşılıqlı güvən formalaşdırsa da, bunun yaxın gələcəkdə həll prosesinə təkan verəcəyi inandırıcı görünür". **Bunu isə erməni politoloq Anahit Şirinyan deyib.** **Politoloqa görə, bir neçə gün əvvəl Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş həll prosesində yeni dönəmin başlanğıcı hesab oluna bilər.** "Hələlik proses gizli gedir. Amma onu deyə bilərik ki, Minsk Qrupu həmsədrləri Ermənistandakı iqtidar dəyişikliyi Qarabağ münaqişəsinin həlli baxımından fürsət kimi dəyərləndirmək istəyir".

Politoloq Arzu Nağıyev "Yeni Müsavat"a dedi ki, danışıqlardan müsbət nəticə gözləmir: "Paşinyan son çıxışında yenə də qondarma rejimi danışıqlarda görmək məsələ

fər etdi. Düzdür, son səfərin səbəbi Avroasiya İqtisadi Şurasının iclasında iştirak etməsi və şurada sədrliyin Ermənistanla keçməsi idi. Paşinyan bu təbirdə də əvvəllər Ermənistanın şuraya üzvlüyünün əleyhinə olduğunu qeyd etdi, iqtisadiyyatının bərhad vəziyyətdə olmasını bərdad vəziyyətdə olmasını fakt kimi qarşısına qoyan Paşinyan öz çıxışı ilə sanki Rusiyanın əleyhinə gəldiyini bir daha vurğuladı. Təbii ki, Putin onu qəbul etməyəcəkdi, çünki son çıxışında yenə də KTMT-nin də Ermənistan üçün çox böyük effekti olmadığını bildirdi. Bundan başqa, Venesuelada baş verənərdə Ermənistanla müqayisə edəndə özünü sanki Quaydoya bənzətdi və ona bilərəkdən və ya guya bilməyərəkdən dəstək nümayiş etdirdi. Həmçinin Azərbaycanla danışıqlarda ABŞ-in iştirakının vacibliyinin Paşinyan tərəfindən təkidlə vurğulanması Rusiyaya xoş gədə bilməzdi. Yəni Putinin onu qəbul etməməsi səbəbsiz deyildi. Maraqlıdır ki, Rusiya tərəfi Paşinyanın Medvedyevlə görüşünü də Ermənistan tərəfinin təşəbbüsü kimi bəyan etdi. Bir sözlə, Paşinyan Rusiya nüfuzundan mərhələli şəkildə uzaqlaşır, bu isə Rusiya üçün qəbul edilməzdir. Təbii ki, qazın qiyməti ilə Rusiya ilə razılığın əldə edilməməsi də münasibətlərə təsir edir".

Bu mənada A.Nağıyev yay aylarında Qarabağla bağlı

la bilər. İşğalçı bilməlidir ki, konstruktiv mövqə tutmasa, onun, üçün nəticələr fəlakətli olacaq.

Digər bir ilginclik məlumat da yayılıb. Ermənistan mediasında Türkiyənin Naxçıvana hərbi baza yerləşdiriləcəyi haqqında iddialar səsləndirilir. Bu iddialar fonunda Ermənistan ciddi narahatlıqlar yaranıb. Publika.az-in xəbərinə görə, "Verelq" saytı yazır ki, Türkiyə bu addımı atarsa, Ermənistan üçün ciddi problemlər yaranacaq. "Azərbaycan fəal şəkildə silahlanır, Qarabağ münaqişəsinin hərbi yolla həlli variantı daim masanın bir kənarında gözləyir. Əgər problem sülh yolu ilə həll olunmasa və ərazilər qaytarılmasa, o zaman döyüş başlanacaq. Naxçıvan müharibədə Ermənistanla zərbə endirmək üçün əla cəbhə ola bilər", - deyərək yazıb. Saytın analitikləri qorxularını açıqlayır və qeyd edirlər ki, Qarabağda müharibə başlasa, Naxçıvan cəbhəsi Ermənistanın arxasındakı "Troya atı" ola bilər: "Azərbaycan bütün strateji yolları nəzarətdə saxlayır və döyüş zamanı erməni hərbi birləşmələrini bir-birindən asanlıqla ayıra bilər. Digər tərəfdən, İrəvan da Azərbaycanın Naxçıvanda yerləşdiriyi ağır artilleriyanın hədəf mənzilindədir".

Niyə də olmasın? Olmaması üçün yetər ki, Paşinyan hökuməti sələflərinin səhvələrindən nəticə çıxartsın...

Xəbər verdiyimiz kimi, rusiyalı senator Rauf Araşukovun yanvarın 30-da Moskvada Federasiya Şurasının toplantısı zamanı həbs edilməsinin təfərrüatı məlum olub. Şuranın iclası əvvəlcə mətbuat üçün açıq keçirilmiş və canlı yayımlanmış.

Lakin sonradan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko toplantını bağlı elan edib və yayım dayandırılıb. Bundan sonra Rusiyanın baş prokuroru Yuri Çayka İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinlə birlikdə zala daxil olaraq, R.Araşukovun senator kimi toxunulmazlığının ləğv edildiyi barədə qərar oxuyub.

Bundan sonra senator iclas zalından qaçmaq istəyəndə prosesə Federasiya Şurasının sədri V.Matviyenko müdaxilə edib. O, sərt səs tonu ilə R.Araşukovu müqavimət göstərməyə çağırıb.

R.Araşukov 1986-cı il iyulun 23-də Stavropol diyarı, Qaraçay-Çərkəz Muxtar Dairəsinin Xabez aulunda anadan olub. 18 yaşında Stavropol şəhərinin deputatı seçilib. Qaraçay-Çərkəzin prezidenti Mustafa Batdıyev 2008-ci ildə 22 yaşlı R.Araşukovu muxtar dairənin əmək və sosial inkişaf naziri təyin edib.

2008-ci ildə respublika prezidentinin köməkçisi olub. 2010-cu ildən "Vahid Rusiya" Partiyasının dəstəyi ilə Qaraçay-Çərkəz Xalq Məclisinin deputatı seçilib. Həmin ilin aprelinde deputat mandatından imtina edib.

O, 2016-cı ildə Federasiya Şurasının üzvü (senator) seçilib. 2018-ci ildə Birləşmiş Ərəb Əmirliyi sənədləri saxtalaşdırmaqda ittiham edərək, ona qarşı cinayət işi başlayıb.

Xuliqan, rüşvətخور deputatlar... necə həbs olunub?

"Yeni Müsavat" bu hadisənin izi ilə bu günə qədər vəzifə başında həbs edilən məmurların, nazirlərin və deputatların siyahısını hazırlayıb. Təbii ki, bir yazıya bütün siyahını sığışdırmaq mümkün deyil. Amma daha çox səs-küy doğuranlar tarixin tozlu arxivlərindən tapıb, sizlərə təqdim edirik.

2014-cü ildə Böyük Britaniya polisi dəlilov xasiyyəti ilə tanınan deputat Erik Coysu növbəti davaya görə həbs edib. 2017-ci ildə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildə Xalqların Demokratik Partiyasının (HDP) Adanadan seçilmiş millət vəkili Meral Danış Beşdaş və İstanbuldan seçilmiş millət vəkili Hüdada Qaya həbs olunub.

2018-ci ilin noyabrında Braziliya polisi korrupsiyaya qarşı mübarizə çərçivəsində 10 deputat və 1 dövlət şirkətinin rəhbəri də daxil olmaqla 22 nəfəri həbs edib.

2015-ci ildə Ukraynada fəvqəladə hallar naziri Sergey Boçkovskiy və onun müavini Vasili Stoyetskiyni korrupsiya ittihamı ilə həbs edilib.

2016-cı ildə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 2 milyon dollar məblə-

Azərbaycanda kreslosundan birbaşa türməyə gedənlər...

Korrupsiya, saxtakarlıq və digər cinayətlər törətdiyinə görə qandallanan nazirlər, deputatlar...



Hüseyin Abdullayev



Əli İnsanov



Fərhad Əliyev

ğində rüşvət almaqda təqsirləndirilərək həbs olunub.

2018-in oktyabrında Kırımın baş nazirinin müavini Vitali Naşlupin Moskvada həbs edilib.

2017-ci ildə Cənubi Koreyanın adı korrupsiya qalmaqalında hallanan mədəniyyət, turizm və idman naziri Ço Yun Sun da korrupsiyada günahlandırılaraq həbs edilib. O, ölkə tarixində vəzifə başında həbs olunan ilk nazirdir.

Keçək öz deputatlarımızı və nazirlərimizə.

2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi deputat İqbal Ağazadə üçün ağır oldu. Həmin vaxt deputat İqbal Ağazadəyə "kütləvi iğtişas" maddəsi ilə cinayət işi açıldı, toxunulmazlıq hüququ əlindən alındı və həbs olundu.

Milli Məclisin 2007-ci ildəki yaz sessiyasının iclasında hökumətin hesabata təqdim olunan deputat Hüseyin Abdullayevin etiraz çıxışı parlamentdə böyük qalmaqalla nəti-

cələndi. Fəzail Ağamalının rep-likasına H.Abdullayevin əsəbi reaksiyası əlbəyaxa dava ilə nəticələndi. Dava-dalaşdan sonra Milli Məclisin İntizam komissiyası H.Abdullayevin işi ilə bağlı kəskin qərar çıxardı. Mandatdan məhrum olunan deputat barəsində Baş Prokurorluq cinayət işi açdı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya getdi, bir neçə il orada qaldı, 2018-ci ildə isə Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi. Hazırda istintaq davam etdirilir.

Daha bir qalmaqallı deputat həbsi Gülər Əhmədovanın adı ilə bağlıdır. 2012-ci ilin sentyabrında ABU-nun eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurdu. Elə həmin ilin noyabrında öz mandatından imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı. 2013-cü ildə isə Baş Prokurorluq eks-deputatın

həbs olunması ilə bağlı qərar qəbul edib.

Nazir kreslosu-türmə hücrəsi: Əli İnsanov, Fərhad Əliyev...

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. 11 il azadlıqdan məhrum edilən Ə.İnsanovun həbs müddəti daha sonra 7 il də artırılıb. Hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də vəzifə başında həbs olunub. 2005-ci ilin oktyabrında "Azpetrol" şirkətinin prezidenti olan qardaşı Rafiq Əliyevlə birgə həbs edilən Fərhad və Rafiq Əliyev qardaşları 8 il türmədə saxlandıqdan sonra - 2013-cü ilin oktyabrında əfv fərmanı ilə azadlığa çıxıblar.

Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov 1994-cü il oktyabr ayının 15-də bir qrup şəxsin MTN-in (2016-cı ildə ləğv edilib-red.) istintaq təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətəne xəyanətdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunub. Prezident İlham Əliyevin sərəncamı ilə 2002-ci ildə əfv edilib.

2005-ci ilin oktyabrında Əli İnsanov və Fərhad Əliyev həbs edilərkən bu proses üzrə saxlanılan Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiev bir müddət sonra həbsdən buraxılırsa da, sonradan yenidən həbs edilib. O, bir neçə il sonra digər cinayət əməli törətdiyinə görə həbs edilib, 2016-cı ildə yenidən azadlığa qovuşub.

"Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti, keçmiş deputat Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilənlərdəndir. O, bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib, daha sonra siyasi meydanı tərk edib, elmə məşğul olub.

DİN-in Cinayət-Axtarış Baş İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

MTN-in sabiq idarə rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov hazırda cəzasını çəkir və is-

tintaq təcridxanasındadır.

MTN-in Monitoring Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də "MTN işi" üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.

MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, general-mayor Elçin Quliyev də 2015-ci ildə həbs olunub, 10 il 6 ay cəza

alib. Hazırda türmədədir.

2015-ci ildə "MTN işi"ne görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da qandallanıb, məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum olunub. O da hazırda həbsdədir.

□ Sevinc TELMANQIZI,



«Bakcell» və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi «Bakcell» şirkəti İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə yerli oyun developerləri üçün Global Game Jamo (GGJ) hackathon tədbirini təşkil edib.

Global Game Jamo (GGJ) dünyanın müxtəlif ölkələrində təşkil olunan ən iri oyun yazma müsabiqəsidir. Oyunların yazılması üzrə keçirilən bu beynəlxalq hackathon yarışması insanlara bir araya gəlib yaradıcılıqdan məşğul olmaq, təcrübəni bölüşmək və özlərini video oyunlar vasitəsilə ifadə etmək üçün imkan yaradır. Bütün dünyadan olan developerlər 48 saat ərzində yeni texnoloji alətləri ilə tanış olmaq, özünü yeni sahələrdə sınaqmaq, bacarıqlarını göstərmək və tam yeni bir oyunu yaratmağa dəvət olunurlar.

Bakıda keçirilən müsabiqənin 17 nəfər iştirakçısı 3 komandaya bölünüb 3 yeni oyun yazmağa nail olublar. Tədbirin sonunda bütün iştirakçılara ASAN İNNOLAND Mərkəzinin əsas sponsoru olan «Bakcell» şirkətindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, keçən ilin sonunda «Bakcell» şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycan startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə təbii qənaətinə yaradılması, müxtəlif kəşf və ixtiraların işlənilməsi və hazırlanmasına maraqlı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

"İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin Azərbaycan, eyni zamanda, onun hüddudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və IT Təlim-Tədris Mərkəzindən ibarətdir. «Bakcell» şirkəti həmçinin yerli startap layihələrinə daha geniş formatda dəstək göstərmək məqsədilə Akselerasiya Mərkəzi kimi fəaliyyət göstərən AppLab proqramını həyata keçirir. 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün «Bakcell»-dən dəstək alırlar.

Innovasiyalar sahəsində özünü doğrultmuş lider olan «Bakcell» şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.



Cümə söhbətləri

Bismilləh-Rahmən-Rahim!
İslamın gücü, İslamın mənaqatı, fəlsəfəsi, təfəkkürü o qədər dərin və o qədər qüvvəlidir ki, dünyada bu dinə qarşı nə qədər əks-təbliğət olursa da, yenə də bu mübarək din bütün dünyada parlayacaq.

Dahi şair Hafiz İslamla, inancla bağlı çox dəyərli beyti var. Deyir: "Mənim gözəlim bazara çıxanda, bütün dükəncilər dükənlərini bağlayıb gedirlər". Yəni, demək istəyir ki, eger insan Allahı dərk edər, eger insan tövhidi həqiqətən dərk edərsə, Əhli-Beyt (ə) tanıyarsa - İslamın nə qədər böyük gözəlliyə malik olduğunu dərk edər və digər əqidələrini bu dinlə müqayisədə yerini başa düşmüş olar.

Hər hansı bir kamiliyyə qədri tək olan halda bilmək mümkün deyil. Əgər o kamilin yanında naqislər də olarsa, insan müqayisəli yolla bunlardan hansının daha kamil olduğunu dərk edə bilər. İslamın kamilliyi elə bir səviyyədedir ki, heç bir başqa əqidə onun yanında dayana bilmir. Amma bununla yanaşı, dinin qeyrətini çəkmək və onun inkişafı üçün çalışmaq - yenə də olduqca mühümdür. İslamın məntiqində insanın dəyəri - həmin çalışmaqdadır. İslam məntiqinə görə, insanın iffəti - onun qeyrəti ilə müəyyən olunur.

İnsanı dəyərli edən iki meyar

Həzrət Əliyə (ə) istinadən nəql edirlər ki, əziz İmam (ə) buyurur: "Bir kişinin qiyməti - onun himmətinin səviyyəsi miqdarındadır. Onun iffəti - onun qeyrətinin miqdarındadır". Bu sadə bir cümlədə İmam Əli (ə) insanlığa iki həqiqəti çatdırır. Mübarək hədisdə Əmirəlmöminin (ə) insan üçün iki meyar təyin edir. Bu meyarlar insanı digər yaradılmışlardan fərqləndirərək, onu insan edir.

Bu meyarlardan birincisi himmət, yəni çalışmaqdır. İkinci meyar isə qeyrətdir.

Çox maraqlı cəhətdir ki, insanın qiyməti, dəyəri, üstünlük cəhəti onun çalışması ilə bağlıdır. Buradan aydın olur ki, insan nə qədər tənbəlliyə meyillirdisə - bir o qədər onun səviyyəsi aşağı düşəcəkdir. Əksinə, insan nə qədər çalışdırsa, nə qədər fədakarlıq göstərsə - o qədər həmin insanın yüksəkliyi var. O cümlədən, insanın paklı-

İnsanı digər yaradılmışlardan fərqləndirən 2 meyar



Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, iğrəşəhər Cümə məscidinin imam-camaati

ğı, saflığı, mənəviyyatının düzgünlüyü onun qeyrətindən asılıdır. İnsan nə qədər qeyrət məsələsində üstün olarsa, onun iffəti də o qədər yüksək olar.

Ən üstün qeyrət

Bəzən insanlar qeyrəti yalnız ailə çərçivəsi ilə məhdudlaşdırırlar. Əslində isə bu, yalnızca qeyrətin bir formasıdır. Qeyrət - fərdi qeyrətdən başlanıb və bunların ən üstünü - iman qeyrətidir. Gərək insan öz dininin, öz əqidəsinin qeyrətini çəksin. Əgər insan öz əqidəsinə qarşı qeyrətli olarsa, bu halda o, təbii olaraq ailə həyatında da, fərdi həyatında da qeyrətli olar. Həmin şəxs hər zaman öz qeyrət məsələsində diqqətli olacaq.

Öz əqidəsinə, dininə qeyrətli yanaşan şəxsdə vətən və millət qeyrəti də inkişaf edəcək. Bu baxımdan insanın bütün iffəti qeyrətinə bağlıdır. Fərdin bütün problemləri bu məsələdə laqeyd olmaqdan başlayır. İnsan öz əqidəsinin qeyrəti ilə bağlı laqeyd olduqda, yavaş-yavaş digər qeyrətləri - öncə vətən qeyrətini, millət qeyrətini, qohum-əqraba qeyrətini və s. qeyrətləri əldən verir. Beləliklə, həmin şəxs ölü mislində olur. Qeyrətsiz insan elə ölü kimidir. Ona nə deyirlər, nə edirlər - heç bir reaksiyası olmur.

Az çalışmanın nəticələri

İnsan nə qədər çalışsın, onun dəyəri bir o qədər yuxarı

çatmaz ki, Rəbbimizi lazım olan həddə tanıtdıra bilsin. Bu mübarək ayələrdə görürük ki, birbaşa və ya dolayısı ilə on altı dəfə Allahın mübarək adı zikr olunur. Bu, "Ayətul-kursi"nin şimalında yerləşən Ühd dağının etəyində gedən döyüşdə İslam ümməti qeyrət təcəssümü olan Həzrət Həməzəni itirir. İslam ümməti çalışmaqda ideal sayılan bir insanı itirir.

İtirmənin səbəbi nədir? İtirmənin səbəbi o idi ki, həmin döyüşdə müsəlmanlar bir miqdar az çalışdılar. Müsəlmanlar həmin döyüşdə tam lazım olan səviyyədə himmət göstərmədiilər. Əziz İslam Peyğəmbəri (s) buyurur: "İnsanların ən üstünü o kəsdir ki, özünün bütün gücünü sərf edər". İnsanın üstünlüyü - onun gücünün, malik olduğu bacarığının tam sərf edilməsi ilədir. Nə qədər həmin enerjisindən sərf edərsə - bir o qədər fəzilətlidir. İnsan bacarıqlarından nə qədər əsirgəyirsə, səviyyəsi bir o qədər aşağı enir.

Rəsulallah (s) mübarək bir hədisdə buyurur: "Hər bir kəs ki, bir şeyi axtarır, ona doğru can atır, ona çatmaq üçün çalışsın - onu tapır". İnsan yalnız çalışaraq, axtararaq, araşdıraraq nəyəşə çata bilər. Dəyərli insanı dəyərsiz insandan ayıran - onun çalışmasıdır.

Tövhidə tanınan mübarək mətn

İslamı tanımaq, onun qeyrətini çəkmək, əqidə yolunda çalışmaq üçün ilk növbədə bu dinə bələd olmaq lazımdır. Dini tanımaq üçün isə, olduqca mübarək İslami mətlərə nəzər salmaq lazımdır. Belə bir misilsiz dəyərli mətlərdən biri - müqəddəs Qurani-Kərimdə yer alan və "Ayətul-kursi" adı ilə tanınan ayələrdir. Əslində bu ayələr Allahı tanımaq

üçün gözəl bir tövhid dərslidir. "Ayətul-kursi" - Təkəllahlıq dərslidir. Zahiri bütələri də, batini bütələri də sındıran ən mühüm ayələr "Ayətul-kursi"də toplanıb.

Bu ayələrin "Ayətul-kursi" adlandırılmalarının səbəbi - həmin ayələrdə "kursi" sözünün getməsidir. Bu ad ilk dəfə həmin ayələrə əziz İslam Peyğəmbəri (s) tərəfindən verilib və sonradan da müsəlmanlar tərəfindən qorunub saxlanılıb.

"Ayətul-kursi"də Allah Təala Özünü insanlara tanıdır. Allahı, Onun Özündən başqa lazım olan səviyyədə heç kəs tanıdı bilməz. Heç kimin gücü

bərəkət, əlli xeyir var". Bu mübarək buyuruş "Ayətul-kursi"nin böyük əzəmətindən xəbər verir.

Bir başqa hədisdə isə İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin zirvəsi var. Quranın zirvəsi - "Ayətul-kursi"dür".

Əhli-Beyt (ə) belə yüksək sözləri ancaq "Ayətul-kursi" haqqında söyləyib.

"Ayətul-kursi" neçə ayədən ibarətdir?

"Ayətul-kursi"nin hissələri ilə bağlı olduqca dəyərli bir bəhs var. Əhli-Beyt (ə) alimləri bildirirlər ki, "Ayətul-kursi"nin "Allahu le İlahə illə huve..." ilə

Peyğəmbərin (s) hüzuruna gələrək, İslamın həqqaniyyətinə şahadət verir. Müsəlman olmasına şahadət verdikdən sonra, Taifə qayıtmaq üçün izn verməsini və onu Səqif qəbiləsi üçün mübəlləğ (təbliğatçı) təyin etməsinə xahiş edir.

Rəsuli-Əkrəm (s) deyir: "Qorxum budur ki, sən canını bu yolda vermiş olasan".

Ürvə deyir: "Yox, mən qəbiləmi tanıyıram, onlar məni gözlərindən də çox istəyir. Mən istəyirəm ki, onları olduqları vəziyyətdən çıxardım".

Ürvə öz qəbiləsinə tərəf döndür. Lakin, qəbiləsi hələ cahiliyyə dövrünün anti-dəyərləri

ilə yaşayırdı. O dövərə məxsus təkəbbür və təəssüb onlara, gözlərinin bəbəklərindən də çox sevdikləri Ürvəni də belə, qəbul etməyə imkan vermir. Qəbiləsi Ürvəni şəhid edir...

Lakin, bu şəhid qanı həmin qəbilənin insanlarının arasında cahiliyyə xofunun aradan getməsinə və nəticə etibarilə Taif camaatı arasında bir nümayəndə heyətinin Mədinəyə gələrək, Peyğəmbərə (s) beyət etməsinə səbəb olur.

Lakin, onlar bir ay müddətinə Peyğəmbərdən (s) möhlət istəyirlər ki, böyük bütxanalarına toxunulmasın, onlar qorunub saxlanılsın. Onlar əsasən Lat adlı bütlərinin dağıdılmasını istəmişdilər. Lakin, onlara bu təxirin bir ay deyil, hətta bir anlıq da mümkün olmadığı bildirilir. Çünki, büt-pərəstlikdən imtina - tövhidi əqidənin əsasıdır.

Belə olan təqdirdə, onlar bütələri özlərinin deyil, başqa şəxslərin sındırmasını istəyirlər. Bu zaman həmin bütü dağıtmaq üçün Əbu Süfyan (İbn) göndərilir. Burada tarixi hikmət həm də ondan ibarət idi ki, bir vaxtlar özləri bütələrin inşa edən şəxslər, indi özləri bütələri sındırmalı olurlar. Vaxtilə bütələrə görə Məkkə müşriklərini müsəlmanların üzərinə qaldıran, bütün döyüşlərdə ən irəli cərgələrdə İslamla vuruşan Əbu Süfyan (İbn), indi bütələri dağıtmaq üçün vəzifələndirilir və özge qəbiləyə bu missiya ilə ezam edilir...

Qeyd edilir ki, bu tərəddüd və psixoloji çətinliklərə baxmayaraq, İslamın əzəməti o cümlədən, Səqif qəbilələrini də artıq təslim etmişdi. İslamın nura niyyəti, Quranın mübarək ayələri insanları özünə vələh etmişdi. Cahiliyyə dövrünün insanları - öz sevimli qəbilə başçılarını büt-pərəstlik təəssübündən qətlə yetirən müşriklər də - "Ayətül-kursi" kimi təberrük ayələrin təsiri ilə hidayət nurluna qərq olunmuş, İslamı qəbul etmişdilər.

Allahım, bizləri İslamın nuraniyyətinə ayrı salma!

Allahım bizləri əqidəsinin qeyrətini çəkənlərdən, əqidə yolunda himmətli olanlardan qərar ver!

Allahım, bizləri Vətəni, ailəni, öz şəxsiyyətini qoruyanlardan qərar ver! Amin!

başlamasında şəkk yoxdur. Lakin, onun nə ilə yekunlaşması ilə bağlı müəyyən fərqli fikirlər mövcuddur.

Bəzi alimlər söyləyirlər ki, "Ayətul-kursi" bir ayədir. Bəzi alimlər isə əksinə, onun "...hum fiha xalidun" ilə yekunlaşması fikrindədir. Həmin alimlər bəyan edirlər ki, "Ayətul-kursi" üç ayədən ibarətdir. Buna görə də, "Ayətul-kursi" ilə qılınması lazım olan namazlarda "Ayətul-kursi"ni məhz üç ayədən ibarət olan şəkildə oxumaq tövsiyə olunur.

Hər iki nəzəri də əsaslandırmaq üçün alimlər müəyyən fikirlər, mülahizələr irəli sürüblər.

Mübarək Quran ayələri ilə tövhid əqidəsi möhkəmlənər

"Ayətul-kursi"nin hədəfi nədir? "Ayətul-kursi"nin məqsədi, hədəfi - insanı tövhid əqidəsində möhkəmlətməkdir. İnsan bu ayələri dərk etməklə bütələrdən uzaqlaşır.

Bir ayədə insana on altı dəfə Allah xatırladılır və insanın düşüncəsi, təfəkkürü tək olan Allaha tərəf yönəldilir.

Həmin ayələrin insanı Allaha necə cəlb etməsinə İslam tarixi çox gözəl şəkildə təsvir edir. Hicrətin doqquzuncu ilində müsəlmanlar Təbuk müharibəsindən qələbə ilə geri qayırdılar. Həmin vaxtdan İslam dini geniş yayılmağa başlayırdı. Səqif qəbilələrinin başçılarından biri olan Ürvət ibni Məsud Səqəfi, Taif deyilən bir yerdə yaşayırdı. O, Həzrət Peyğəmbərin (s) yanına gəlir. Artıq onun qəlbində iman nuru yer tapmışdı. O, Rəsulun (s) yanına gəlmək, Rəsulallah (s) ilə söhbət etmək və qəlbində olanları onunla bölüşmək intizarında idi.

Ürvə Mədinəyə, Rəsulun (s) hüzuruna gəlir. Artıq Peyğəmbər (s) də Təbukdan Mədinəyə qayıtmışdı. Ürvə Həzrət



MÜSAVAT

Son səhifə

N 24 (7194) 1 fevral 2019



Bankdan 1 dollar oğurladı, həbs olundu

Amerikanın Pensilvaniya şəhərində federal həbsxanaya girmək istəyən bir nəfər qərbdə üsula baş vurub. O, bu məqsədlə bankı 1 dollarlıq "qarət edib". Polisə verilən şikayətə görə, Cefrey McMullen adlı kişi Amir-Serv adlı banka müştəri kimi girib və xəzinədarə içində "mənə bir dollar verin" sözləri yazılan vərəq verib. Xəzinədar bunun bir zarafat olduğunu düşünsə də, daha sonra kişi başqa bir bank işçisinə yaxınlaşıb. Cefrey bu dəfə də həmin bank işçisinə soyğunçu olduğunu deyib və sonuncu bununla bağlı polisə müraciət edib. Polis hadisə yerinə gəlib və Cefreyi saxlayıb. İşinə federal məhkəmədə baxılacaq kişi polisə deyib ki, məqsədi şəhərin mərkəzindəki bir həbsxanaya göndərmək olub. Məhkəmə isə bu adam üçün hər hansı bir vəkil təyin etməyib. McMullenin əqli durumunun qaydasında olub-olmamasını yoxlamaq üçün onu psixiatrik müayinədən keçirməyə qərar veriblər. Polis onu da aşkarlayıb ki, bu adam bank xəzinədarına iki vərəq yazıb. Bunlardan birində "FBI tərəfindən yaxalanma. Loretto Pennsylvaniyanı tərcih edirəm. Mətbuat yox. Bütün sənədləri möhürlə", digərində isə "Federal bank qarəti. Lütfən 1 dollar ver" sözləri yazılıb. Polislər təxmin edir ki, bank soyğunçusu hadisənin mediaya yayılmasını istəmədiyi üçün "Mətbuat yox" sözlərini yazıb.

Oğlunu xilas etmək üçün türmədən qaçıb

Çində yaşayan biznesmen polisin əlindən ağır xəstə oğlunu görmək üçün qaçıb. Bu barədə informasiya portalı Asia One xəbər verib. 34 yaşlı Leon Li Lixua Honkonqa Amerika vizası almaq və xəstə oğlunu müalicə etdirmək üçün Amerikaya aparmaq məqsədilə gəlib. Bunun üçün o, saxta sənədlərdən istifadə edib ki, buna görə də 2018-ci ilin noyabrında həbsə düşüb. Həbsdə olan zaman Leon Li özünü pis hiss etməsindən şikayətlənib və yerli hospitala aparılıb. Hospitalda olanda heç kimin gözüne görünmədən təmizlik otağına gedib ki, ordan qaça-qaça çıxıb. Vəkilin sözlərinə görə, o, ağır xəstə olan uşağına görə qaçıb.



30 yanvardakı məhkəmədə Leon Li özünün günahkar qəbul edib. O, eyni zamanda saxta sənəddən istifadə etdiyini də boynuna alıb. Leon deyib ki, oğlunu

xilas etmək üçün qanunları pozub. Son nəticədə məhkəmə prosesi 8 fevrala təxirə salınıb və yüngülləşdirilmiş cəza veriləcəyi gözlənilir.

Ana saçları ilə uşağını az qala öldürürdü



Böyük Britaniya sakini Emma Lyuis yuxuda olan oğlunu az qala saçları ilə necə boğub öldürə biləcəyindən danışdı. Onun hekayəsini "The Mirror" nəşri paylaşdı. 29 yanvar, çərşənbə axşamında qadın bir yaşlı oğlu Linkolnla yatmağa gedib. Qadın etiraf edib ki, heç vaxt uşağı əlavə yataqda yatdırmayıb. 35 yaşlı 6 uşaq anası bildirib ki, yuxuda ikən oğlunun dartıldığını hiss edib. Qadın oyananda görüb ki, saçları Linkolnunun boğazına necə dolanıb.

Qadın panikaya düşüb çalışıb. Amma onun bu və oğlunu xilas etməyə cəhdləri daha da uğursuz

nəticə verib və qadının saçları uşağı daha da boğmağa başlayıb. Qadın barmaqlarını saçlarının altına salmağa çalışanda isə uşaq boğulmağa başlayıb. Qadın qorxudan qışqırmağa başlayıb, səsə qonşu otaqdan əri gəlib və uşağı anasının saçlarından xilas etməyi başarıb.

Qadının sözlərinə görə, uşaq ciddi xəsarət almayıb, amma çox qorxub. Körpənin boğazında saçların izləri qalıb. Qadının özü isə ciddi şəkildə həyəcanlanıb və bir neçə gecə yuxuya gedə bilməyib.

"Mən hər zaman yatmadan əvvəl saçlarımı yığdım. Amma bu dəfə mən baş ağrıma görə onları açıq qoydum və yuxuya getdim". Emma bunları deyəndən sonra digər qadınlara bu səhvi təkrarlamamağı xahiş edib.



QOÇ - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdən şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək..



BUGA - Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.



ƏKİZLƏR - Ulduzların düzümü ixtiyarınızda olan bu təqvimdə xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bunlar təxminən saat 15-dən sonra olacaq. O vaxta qədər sə maksimum ehtiyatlı olmalısınız.



XƏRÇƏNG - 2017-ci ilin bəxtinizə düşən ən uğurlu ayı artıq yetişib. Bunu elə ilk gündən özünüz də hiss edəcəksiniz. Xüsusən də gündortadan sonra uğurlu məqamlarınız artacaq. Hər mənada diqqətli olun.



ŞİR - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Boş məsrəflərə ciddi pul xərcləməyin. Hər hansı riskdən uzaq olun. Vaxt taparsanız, müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.



QIZ - Bu qısa ay şəxsi taleyinizdə əsaslı rol oynayacaq. Konkret bu günə təhlükəsizliyinizi təmin etməli, nəqliyyat və digər avadanlıqlardan ehtiyatlı davranmalısınız. Səfərə çıxmayın.



TƏRƏZİ - Fevralın bu təqvimi sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Saat 15-18 radələrində təzə xəbərlər eşidəcəksiniz.



ƏQRƏB - Maddi durumunuzun dirçələcəyinə əmin ola bilərsiniz. Günün ikinci yarısında əsas vaxtınızı yalnız bu amilə ayırın. Aqlınız kəsməyən işlərə girişməyin. Axşam eve tez gedin.



OXATAN - Sağlıq durumunuz imkan versə, bu təqvimi bütünlüklə istirahətə həsr edin. Qonaqlıqlar, birgə gəzintilər, yaxın səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Gecəni öz evinizdə keçirin.



OĞLAQ - Səhər saatlarından bürcünüzdə qərar tutan mənfi enerjili Ay səhhətinizlə bağlı problemlər yarada bilər. Buna baxmayaraq, nəzərdə tutduğunuz planların həlli üçün saat 13-ə qədər vaxtınız olacaq.



SUTÖKƏN - Maliyyə problemlərinizin artdığı bir ərzədə özünüzü üzmməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Axşamsa qonaq gətmək üçün şansınız yaranacaq.



BALILAR - Qarşınızda duran bu tarix daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Fəaliyyətinizdə də müvəffəqiyyətlər mümkündür.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Anası bu uşağın dərisini soyur

Harlequin genetik bir xəstəlikdir və dərinin həddən artıq keratinləşməsi ucubandan bədən tamamilə qabıqla örtülür. Bu qabıqlar mikroblara qarşı həssasdır. "Daily Mail" qəzetinin xəbərinə görə, 5 yaşındakı Evan Fascino əsasən ölümcül olan bu xəstəliklə mübarizə aparır. Dərisi normalda olduğundan 10 qat sürətlə böyüyür. Evanın anası oğlunu çimirdirəndə onun dəri töküntülərini yığırdırmaq üçün xüsusən torbadan istifadə edir. Daim infeksiya təhlükəsi altında olan Evanın anası gündə iki dəfə oğlunun dərisini soyur. Əks təqdirdə qabıqlar daha qalınlaşa və soyulması qeyri-mümkün vəziyyətə gələ bilər. Anası eyni zamanda hamamdan sonra Evanın dərisinə qurumanın qarşısını almaq üçün nəmləndirici krem də sürür. Həkimlər isə bildirir ki, bu, çox nadirən görülən və səbəbi bilinməyən genetik bir xəstəlikdir. Uşaqlara bu xəstəlik adətən valideynlərdən keçir.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 5.755

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.